

QARABAĞ AZƏRBAYCANDIR !

AZADLIĞIN
HEYDƏR ƏLİYEV
YOLU




8



№ 032 (6715) 21 fevral
2023-cü il. Qiyməti 60 qəpik

Münxendə Prezident
İlham Əliyevdən Nikol Paşinyana
diplomatiya dərsi



2

Erməni xəstəliyi və bərələn gözlər



14



Təbii
fəlakətlər uşaq
psixologiyasına
necə təsir edir?

11

ENDİRİM



13

Kimliyimiz, vüqarımız
Azərbaycan dili



12

Baharın ilk çərşənbəsi -
Su çərşənbəsi



6

Rusiyalı ekspert: "Qarabağda
separatçı layihənin taleyi həll edilib"



4

Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə, çıxışlarında, müsahibələrində dəfələrlə vurgulayır ki, Azərbaycanda artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi yoxdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən - Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Azərbaycanın 30 illik münaqişəni 44 gündə hərbi-siyasi yollarla həll edilərək, ərazi bütövlüyüümüzün, tarixi ədalətin bərpə edilməsinə nail olduq. Bu Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti, Qalib Liderimizin "Dəmir yumruq" siyaseti ile Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi yoxdur, - deyən Prezident İlham Əliyev demişdir: "Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzlə və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram".

AZƏRBAYCAN PREZİDENTİ PAŞİNYANI FAKT QARŞISINDA QOYDU

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxışında bildirdi ki, artıq "Dağlıq Qarabağ" ifadəsi etibarlı deyil: "Diqqətinizə çatdırım ki, "Dağlıq Qarabağ" ifadəsi daha etibarlı deyil. Ümumiyyətə, bu, rus sözləridir. "Naqorno" sözünün mənası dağlıq deməkdir". Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidinin olmadığı vurgulayan Prezident İlham Əliyev qeyd edib: "Əlbəttə, bu sebəbdən mən tərəfdəşlərimizdən xahiş etmek isterdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur". Dövlət başçısı onu da bildirib ki, Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işgal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilmirdi: "Bizim torpaqlımız 30 ilə yaxın erməni işgalı altında qalıb. Baş nazir Qaribaşılı qeyd etdi ki, 2008-ci ildə, Rusiya-Gürçüstan müharibəsindən sonra Rusiyaya qarşı heç bir sanksiyalar tətbiq edilməyib. Amma mən də deyə bilərəm ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizi işgal edib, beynəlxalq hüquq pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerine yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib". Azərbaycan Prezidenti, həmçinin söyləyib ki, biz döyüşməyə məcbur olduk: "Biz gözləyirdik ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmət edəcək. Lakin biz gördük



Münxendə Prezident İlham Əliyevdən Nikol Paşinyana diplomatiya dərsi



ki, heç bir irelileyiş yoxdur. Ümumi bir fikir yaranmışdı ki, bu münaqişə dondurulub. Beləliklə, biz sübut etdi ki, münaqişə dondurulmayıb. Biz döyüşməyə məcbur olduq. Ləyəqətimizi, ərazi bütövlüyüümüzü, ədaləti bərpə etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerine yetirmək üçün 3 min insanın həyatını qurban verməliyik".

AZƏRBAYCAN PREZİDENTİ "DAĞLIQ QARABAĞ" MƏFHUMUNA MÜNХENDƏ DƏ SON NÖQTƏNİ QOYDU

Azərbaycan Prezidenti İlham Əliyev "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışında bildirib ki, biz Qarabağda bugünkü vəziyyəti və ya orada yaşayış ermeni icması ile ünsiyyətini kontekstdən çıxara, 30 illik işğalı, Livanın ərazisine bərabər ərazimizin tamamilə xarabalığa çevriləməsini, sadəcə, unuda bilmərik. Dövlətimizin başçısı vurgulayıb ki, bu, yadplanetlilərin əməli deyil. Bu-

nu bizim torpağı işgal edən qonşularımız törediblər, onlar 1 milyon azərbaycanlı evsiz-esiksiz qoyub, 67 məsciddən 65-ni dağdırıb, murdarayıblar. İndi biz onları artıq oradan qovandan sonra onlar ədalətli olmağa çağırırlar. Onlar, - bizim ərazilərimizi 30 il ərzində işgal edənlər, - bizi işgalçılıqda təqsirləndirirlər. Prezident İlham Əliyev əlavə edib ki, 2020-ci il noyabr təxli üçtərfli Bəyanatın faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olmasına unutmaq lazımdır.

BEYNƏLXALQ İCTİMAİYYƏT 44 GÜNLÜK MÜHARİBƏNİN NƏTİCƏLƏRİNİ TANIYIB

"Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanı'yib". Bu sözleri Azərbaycan Prezidenti İlham Əliyev "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı deyib. "Biz müharibə apardıq. Bu müharibənin nəticələri beynəlxalq

ictimaiyyət və erməni cəmiyyəti tərəfindən tanınır. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandat olur. Bu mandat sülhün bərqərar olması üçün idi. Ona görə bizə gələcəyə baxmaq lazımdır", - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan Prezidenti İlham Əliyev "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışında söyleyib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır: "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmiləti ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib". Bəli, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev işgalçı Ermənistanın baş naziri Nikol Paşinyanı məntiqli faktlar qarşısında qoydu. Prezident İlham Əliyev Nikol Paşinyanın dediyi hər yanlış asanlıqla təkzib edərək dünyaya göstərirdi ki, Ermənistan yalnız bir şeyə - onun tərəfinən tərəfdilən hərbi cinayətlərə görə cəzasızlığa cəhd edir. Bəli, elə

Rəsmi xronika

Prezident İlham Əliyev "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 4 mart tarixli 1853 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

buna görə də, nəticədə, bu dialogun sonuna yaxın tamaşaçılar erməni liderinə sadəcə gülürdülər, çünki o, yalnız məsxərəyə qoyulmağa layiq idi.

PAŞİNYANIN NÖVBƏTİ YALANI DÜNYADAN XƏBƏRSİZLİYİNİN TƏSDİQİDİR

Bəli, həmişə olduğu kimi, Ermənistanın baş naziri Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasında da özünü güləncə vəziyyətə qoydu. Görünür, 3 il bundan əvvəl Münxendə Prezident İlham Əliyevle birgə debat Paşinyana qetiyən dərs olmayıb. Dünya ictimaiyyəti bu dəfə Ermənistan baş nazirinin həm savadsız, həm də yalançı olduğunu bir dəhə göründü. Bəli ki, Azərbaycan Prezidentinin işgal altında olmuş torpaqlarımdakı 67 məsciddən 65-inin dağıldığı vurgulamasına Paşinyanın cavabı bir dəha onun ne qədər savadsız və qəbulədilməz yalançı, böhtançı olduğunu göstərdi. "Prezident Əliyev qeyd etdi ki, bilmirəm bir neçə min məscid dağdırıb" deməsi nə qədər məntiqsiz və düşüncəsizlikdir. Bir neçə min hara, 65 hara - bu qədər də aq yalan, bu dərəcədə məsuliyyətsizlik olar?

Bəli, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında bir dəha sözü ilə əməlinin bir olduğunu bütün dünyaya nümayiş etdirdi, sözü və əməli ilə tarix yazdı. Bir sözlə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında sülh və təhlükəsizlik, regional əməkdaşlıq, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində davam etdirilən səyər və digər mövzularda qetiyətli və əsl li-dərə xas məharəti diqqəti cəlb etdi.

Bələliklə, dünyadan siyasi və iqtisadi elitasının 800 nəfərdən çox temsilcisinin dəvət olunduğu 59-cu Münxen Təhlükəsizlik Konfransı bu dəfə də Azərbaycan üçün uğurlu olur. Və konfransda iştirak edən Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT-in Baş katibi, Avropa İnvestisiya Bankının prezidenti, İsrail Dövlətinin müdafiə naziri və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, eləcə də "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışlar etməsi bir dəha dünyadan ölkəmizə olan marağını və Prezident İlham Əliyevin dünya siyasetindəki yüksək nüfuzunu təsdiq etməklə, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti zirvəsi oldu.

RƏFIQƏ KAMALQIZI

Dini dözümlülüyün, birgəyaşayı, sülhün qaranti olan dini ve milli tolerantlıq, eləcə də millətlərarası münasibətlərin, tolerantlığın inkişaf etdirilməsi Azərbaycanda tarixən çox qədim köklərə malikdir və hətta digər xalqlar, millətlər, dövlətlər üçün bir nümunə, bir örnək hesab olunur. Tolerantlıq bizim milli dəyərlərimizlə tarixən həməhəng olub və dini inanclara, digər mədəniyyətlərə, adət və ənənələrə hörmətlə yanaşılması, millətlərarası münasibətlərin inkişaf etdirilməsi ölkəmizdə bu gün də prioritet olaq qəbul edilir.

Xalqımız tarixən öz qonaqpərvərliyi, digər millətlərə, xalqlara, etnik qruplara olan həssaslığı, göstərdiyi hörməti və qayğısı ilə bütün dünyaya xalqları arasında seçilib, hətta bu bir nümune kimi belə göstərilməkdədir. Sovetlər ittifaqı dövründə belə xalqımızın bu qonaqpərvərlik ənənəsi qətiyyən unudulmadı, baxmayaraq ki, həmin dövrde millətlərarası, xalqlararası münasibətlər tamamilə başqa müstəvidə qurulmuşdu, amma bu müstəvi belə xalqımızın qonaqpərvərlik ənənəsinə zərrə qədər menfi təsir edə bilmədi, xalqımız özünəməsuz şəkildə olan qonaqpərvərliyini



Dini və milli tolerantlıqda DÜNYAYA ÖRNƏK OLAN AZƏRBAYCAN

diqqət göstərdiyi siyasi kurs bu gün ölkə rəhbəri cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda dinlərərə dialoq və əməkdaşlıq sahəsində elde olunmuş təcrübə xarici ölkələr tərəfindən yüksək qiymətləndirilir. "Mən buradakı tolerantlığın səviyyəsindən məmənumam. Azərbaycanda hər kəs istədiyi dina etiqad edir, istədiyi kimi ibadət edə bilir", deyən Roma patrīarxi I Vərfolomey 2003-cü ilin aprel ayında ölkəmizə iki günlük sefəri zamanı eminliklə bəyan edib ki, Azərbaycanda dinindən, dilin-

lam əleyhinə kampanyaların geniş vüsət alması Qerb və Şərqi sivilizasiyaları arasında uçurum deməkdir. Bütün bunların fonunda Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birge yaşadığı nümunəvi ölkə olması ölkəmizin, xalqımızın dini və tolerantlıq baxımından dünyaya örnək olduğunu təsdiqləyir. Ona görə ki, bizdə milli və dini zəmində bir dəfə də olsa toqquşma, hərhangi neqativ hal müşahidə olunmayıb və müxtəlif etiqad, müxtəlif inanclarla malik etnoslar ölkəmizdə yüz illərlə əmin-amanlıq şəraitində yaşa-



qoruyub saxladı, bu ənənə yenə də davam edir. Doğrudur, torpaqlarımızda heç bir təsir görmədən təhlükəsiz şəkildə məskunlaşan, xalqımıza məxsus sərvətlərdən gen-bol istifadə edən, yararlanan ermənilər bu ənənəmizə qarşı öz xıslətlərinə uyğun olaraq həmkarlıqla cavab verdilər və namərd şəkildə azərbaycanlıları soyqırıma məruz qoyaraq, torpaqlarımızı işğal edərək, əsirin üzdə birine yaxın müddət ərzində həmin əraziləri işğal altında saxladılar. Amma yenə də Azərbaycan xalqı öz milli dəyərləri arasında xüsusi yeri olan qonaqpərvərliyini, tolerantlığını qorumaqdadır və heç də haylar kimi bir qaraçı toplumu bu dəyərlərimizi, digər xalqların mədəniyyətinə, dini inancına, adət-ənənələrinə olan hörmətlə yanaşılması ənənəsini əlimizdən ala bilməz.

Bilirik ki, bütün dünyada ictimai həyatın bütün sahələri ilə əlaqədar bir sıra ciddi problemlər hər zaman üzləşilib və belə gərginliklərin

fonunda yaranan iqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əlaqə-işik dəyərlərə lazımi diqqət de kölgədə qalmak təhlükəsi işə qarışlaşib və dünya dinləri arasında mövcud fərqlərə söykənən "sivilizasiyaların toqquşması" nəzəriyyəsi ortaya çıxdıq zaman bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arası dialoqun yaranması en vacib məsələ olaraq belə bir şəraitdə, belə bir halda və məqamda elbəttə ki, müxtəlif mədəniyyətlərin qorunmasında milli-mənəvi köklərə bağlılıq

vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayıacaq. Azərbaycanda yaşayan bütün insanlar kəsim dəyərlər vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözmüllük, dini tolerantlıq, əminəm ki, başqa yerlərdə de öyrənilə bilər", deyə bəyan edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu fikirləri bizə yənədə onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycan milli və dini tolerantlıqda bütün dünyaya örnək-müxtəlif mədəniyyətlərin qorunması.

Doğrudur, xalqımız tarixin bütün dövrlərində başqa millətlərə, xalqlara, etnik qruplara qarşı hörmətlə, həssaslıqla yanaşib, amma müstəqilliyimizin bərpasından sonra bu ənənə dövlət səviyyəsində davam etdirilməkdədir. Xüsusi, xalqımızın təkidli tələbi ilə həkimiyətə yenidən qayıdan Ulu Önder Heydər Əliyevin respublikamızda yaşayan coxsayılı etnik qruplara və azsaklı xalqlara xüsusi

dən, millətindən aslı olmayaraq bütün insanların bir-biri ilə ənsiyyəti və dövlətin onlara münasibəti nümunəvidir.

Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderleri ilə görüşlər keçirir, onların ehtiyacları, qayğıları ilə yaxından maraqlanır və milli azlıqların ictimai həyatın bütün sahələrinə təqdis edir. Onların dini əqidə azadlığının təminatına, öz mədəniyyət və dillərini inkişaf etdirmələrinə ölkəmizdə hər çür şərait yaradılır. Deməli, Azərbaycanın daim dünyasının aparıcı dövlətərinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilməsi heç də təsadüfi və əbəs yerə deyil. Azərbaycanda

yib və bu fakt Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcudur, hansı ki, bu cəmiyyət bütün dünya üçün bir örnək sayılır. Tolerantlıq bizim zənginliyimiz, xalqımızın ali dəyərlərə olan qayğısı və demokratianın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilmesi, eləcə də qanunun alılıyinə hörmətdir. Tolerantlıq cəhalətin, irəqiliyin, ksenofobiyanın olmaması, bir sözə, əmin-amanlıq və bəşəriyyətdə sülhün təminatıdır. Elə ona görə ki, ölkəmizə gələn qonaqlar da həmişə ürəklə və səmimiyyətlə etiraf edirlər ki, tolerantlıq baxımından Azərbaycan dünyaya nümunədir, bir örnəkdir.

Inam Hacıyev



Aİmamyanın Münxen şəhərində keçirilən ənənəvi konfransdan əvvəl mediada belə bir fikir gəzirdi ki, Azərbaycan və Gürcüstanın iştirak edəcəyi Cənubi Qafqaz platformasındaki panel diskussiyyada Ermənistan iştirak etməyəcək. Belə ki, daha əvvəl Davos İqtisadi Forumunda da Ermənistan rəhbəri bənzər platformda keçirilmiş panel toplantıda iştirak etməkdən yayınmışdı. Lakin Münxen konfransının gedidişi zamanı, daha dəqiq desək, son anda məlum oldu ki, Ermənistanın baş naziri Nikol Paşinyan panel toplantıda iştirak etmək qərərinə gelib. Lakin bu qərərində onun özü tərəfindən verilmədiyi daha çox görünürdü. Xüsusile, erməni baş nazirinin boyunduruğunu Fransa rəhbəri Emmanuel Makronun elində olması daha qabarlı müşahidə edildi. Əbəs deyil ki, Azərbaycan Prezidenti bu barədə də açıq şəkildə bəyan etdi. Bütün bunlar öz yerində

İlham Əliyev "Vardanyan layihəsinə" zərbə endirdi

Başqa tərefdən isə diqqətçəkən daha bir məqam isə bu oldu ki, Nikol Paşinyan son vaxtlar bəlli dairelərin müəyyən dəstəyini hiss etdikdən sonra, sənki cürləndiyini nü-

Münxen görüşü: Nikol Paşinyanın diplomatik kapitulyasi

Bakı bundan sonra İrəvanın nazi ilə oynamaq fikrində deyil!

Mayış etdirməyə cəhdərən göstərdi, amma onun bu cəhdərən növbəti diplomatik kapitulyası ile nəticəsini tapdı. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin panel diskussiyyada istər Paşinyana, istərsə də erməni baş nazirinə sənki "qaz" verən avropanı modera tora siyasetle yanaşı, həm də debat dərsi keçməsi özünü bütün cəhətlərdən sübuta yetirmiş oldu. Dıqqətçəkən məqamlar dan biri də əlbəttə ki, Qarabağdakı separatçı rejimə daxil olan "Vardanyan layihəsi" idi ki, dövlətimizin başçısı bu faktla da qarşı tərəfə zərbə endirməklə sülh prosesinin əldə edilməsində hansı tərəfin maneçilik törediyini isbatlaşmış oldu. Bakı açıq şəkildə sübut etdi ki, bundan artıq səbr etmək, İrəvanın nazi ilə oynamaq fikrində deyil!

Laçında nəzarət

**buraxılış məntəqəsinin
qurulması faktiki olaraq
ermənilərin saxlamağa
cəhd etdikləri
"miatsum" layihələrini
məhv edir**

Eyni zamanda, belə bir informasiya məlum oldu ki, son üç ildə aparılan danışqlarda Ermənistanın prosesi uzatması cəhdərən artıq rəsmi Bakının səbrini tükəndirib və bu baxımdan, Bakı İrəvana sərhədlərin delimitasiyası çərçivəsində təklif verib ki, Ermənistanın Laçına, həmçinin Zəngilandan Naxçıvana gedən yol üzərində nəzarət buraxılış məntəqəsi qoyulsun. Azərbaycan Pre-

zidenti bu təklifin irəli sürüldüğünü bəyan edərək bu məsələdə də Ermənistan tərəfindən cavabın verilmədiyini bildirib. Dövlətimizin başçısı faktiki olaraq erməni baş nazirinə sübut edir ki, regionda sülhün bərqərar olması üçün irəli sürülen cəhdərən, məhz Bakı tərəfindən edilir - yeni nəzarət buraxılış məntəqəsi istəyirlərsə, onda bu barədə müzakirələr aparılsın. Rəsmi Bakı bu menada yaxşı bilir ki, məhz bu varınat İrəvanın sülh danışqlarındaki süni uzatma prosesini dalaşa söyklər. Çünkü Laçın yolu üzərindəki nəzarət buraxılış məntəqəsinin qurulması bütövlükde və faktiki olaraq ermənilərin saxlamağa cəhd etdikləri "miatsum" layihələrini məhv edir. Hansı ki, bu gün Qarabağda qalan separatçı tör-töküntülerinin, elecə də erməni silahlı qüvvələrinin qalması da həmin layihənin tərkib hissəsidir.

Ermənistan danışqlar prosesində "Qarabağ" ifadəsindən kənarda qalmalıdır!

Digər tərefdən, Prezident İlham Əliyev bəyan etdi ki, Bakı sülh danışqları ilə bağlı İrəvandən yeni cavablar alıb. Onun sözlərinə görə, ireliləmə olsa da, çətinliklər qalmaqdə davam edir. Bunu isə belə əsaslaşdırmaq olar ki, Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, sözügedən məsələdə İrəvan Qarabağla bağlı ayrıca müddəə irəli sürüb. Halbuki Bakı qəti olaraq Ermənistanın sülh danışqlarında belə bir bəndin olmasını qəti olaraq rədd edir. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onları təhlükəsizliyinə də rəsmi Bakı zəmanet verir. Həmçinin, sonrakı proseslərdə, məhz Qarabağın erməni icması ilə müəyyən danışqlar aparmaq olar ki, bu proses sülhün əldə edilməsində önemli rol oynaya bilər. Ermənistan tərəfi bu reallığı dərk etmək məcburiyyətindədir.

Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq və açıq şəkildə erməni baş naziri Paşinyana diplomatik kapitulyasiya yaşatdı. Ermənistan ya Bakının tələblərini yerinə yətirməli, ya da dündüyü ağır böhrəndən çıxa bilməməsi bu ölkəni dəha dərin uğuruma doğru yuvarladacaq.

Rövşən RƏSULOV



Münxen Tehlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında səhəbtərin yekunları göstərir ki, İrəvan Zəngəzur dəhlizində Ermənistanı gömrük məntəqəsinin yaradılması müqabilində Qarabağda separatçı layihəni bağlamağa hazırlıdır. AZƏRTAC xəbər verir ki, rusiyalı politoloq, "Vestnik Kavkaza" agentliyinin baş direktorunun müavini Andrey Petrov bu barədə yazır. Onun fikrincə, Qarabağ separatizmi dəha Paşinyana xeyir getirmir.

A.Petrov yazır: "Ermenistanın baş naziri Nikol Paşinyan Münxen-də gözdən pərdə asmaq üçün Laçın yolunda veziyət barədə feyklər uydursa da, əslində, Qarabağ mövzusunun Ermənistan üçün tədricinə bağlanması kursunu seçib. Gözlə-

Rusiyalı ekspert: "Qarabağda separatçı layihənin taleyi həll edilib"

nildiyinə görə, yaxın vaxtlarda Azərbaycanın Laçın rayonuna Ermənistan tərefdən girişdə Azərbaycan gömrük məntəqəsi yaranacaq, Bakı isə Qarabağ İqtisadi Rayonunda yaşayan ermənilərin passportlaşdırılmasına başlayacaq".

Politoloq yazır ki, Münxen Tehlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü və onların Cənubi Qafqaza dair panel müzakirələrində iştirakı ilk növbədə, Azərbaycan liderinin Ermənistan-Azərbaycan sərhədində Laçın və Zəngəzur dəhlizlərində nəzarət-buraxılış məntəqələri yaradılması barədə təşəbbüsü ilə yadda qalıb. İlham Əliyev hələ 2021-ci ilin dekabr ayında bu ideyani səsləndirərək, bir məqama diqqətə cəlb etmişdi ki, hər iki dəhlizdə eyni iş rejimi müəyyən edilməlidir.

Ekspert diqqət yetirib ki, İrəvan bu təşəbbüsü təkzib etmir, rəsmi İrəvanın son 3 gündəki bəyanatla-

rında Laçın dəhlizinə girişdə Azərbaycan sərhəd nəzarəti yaradılmasından imtina edilmir, halbuki əvvəller bu variant Ermənistanın həkim dairələri üçün məqbul sayılmışdır.

Müəllif yazır: "Nə dəyişib? Aşkar görünür ki, Zəngəzur dəhlizinde Ermənistan gömrük məntəqəsinin mənfəti üstün gelib. Bu məntəqə "Şərq-Qərb" qlobal logistika istiqaməti üzrə yükdaşımalarla az da olsa nəzarət etməye imkan yaradır. Zəngəzur dəhlizində gömrük-xana Ermənistan büdcəsi üçün birbaşa gəlir deməkdir".

A.Petrov vurğulayır ki, Laçın dəhlizi Ermənistana daha lazım deyil, çünki bundan sonra İrəvan həmin dəhliz vasitəsilə Xankəndiya silah, minalar və silahlılar apara bilməyəcək, həmçinin Azərbaycana məxsus yataqlardan oğurlanmış filizi nəzarətsiz daşıya bilməyəcək: "Qarabağdakı separatçı layihə istəhəqçi qisas cəhdilər üçün, istərsə də Azərbaycan və Rusiya ilə siyasi re-

vanş alveri üçün daha yaramır. Bu layihəni faydalı şəkildə - Zəngəzur dəhlizində gömrük rüsumları ilə mübadilə etməyin vaxtidır".

A.Petrovun fikrincə, Paşinyan Qarabağdakı separatçılara ünvanlaşdırıldığı məktubunda Laçın dəhlizində vəziyyətin nizamlanmasını bəy-nəlxalq birliyin üzərinə qoyur. Beləliklə, Ermənistan lideri bir daha etiraf edir ki, Ermənistan rusiyalı sülhməramlılırla və Azərbaycan ekologlarına təsir göstərmək iqtidarındadır.

Rusiyalı politoloq əmindir ki, baş nazir Paşinyan Münxen konfransında Laçın dəhlizi barədə feyklər səsləndirərək Azərbaycana təzyiq göstəriləcəyinə ümidi edirdi: "Lakin indi Qərbdə heç kəs Azərbaycana təzyiq göstərilməsində maraqlı deyil, çünki Avropa İttifaqı Azərbaycanın enerji ehtiyatlarına kəskin ehtiyac duyur. Amerikalılar kimi avropalılar da Moskva ilə geopoliyasi qarşıdurmadı İrəvandan istifadə etməyə həmişə şad olur, lakin

Bakı ilə münasibətləri korlamaq istəmirlər".

Ekspert öz mülahizələrini yekunlaşdıraraq bu qənaət gəlir ki, Qarabağda separatçı layihənin taleyi həll olunub - bu layihə bağlanacaq: "Ermənistan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qoyulmasına razılaşacaq və Qarabağın neinkil silahlarının, həmçinin hər hansı qeyri-leqalların axınına da son qoyulacaq. Separatçılardan başçıları Ruben Vardanyanın deportasiya edilməsinə artıq razılıq veriblər. Bundan sonra Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə və Azərbaycan dövlətinə reinteqrasiyası başlanacaq. Prezident İlham Əliyevin şənbə günü dediyi kimi, Qarabağ məsəlesi bəy-nəlxalq gündəlikdə çıxacaq, ermənilər Azərbaycan Respublikasının bərabər-hüquqlu vətəndaşları olacaqlar. Cənubi Qafqaz tarixinin dəha bir ağır səhifəsi bağlanacaq. Əlbəttə, Nikol Paşinyan çalışacaq ki, bu proses Ermənistan üçün maksimum səməre ilə və şəxsən ondan ötrü minimal siyasi risklərlə baş versin, lakin İrəvanın Qarabağı iddialardan imtina xətti seçməsi bu gün artıq şübhə doğurmur".

Xocalı harayı: 13 yaşlı qadın UNUTMAYAQ

Xrdən deyil, XX əsrden danışram. XV əsrde 13 yaşlı qız ailəsi tərəfindən evləndirilib qadın ola bilərdi. Bu, o əsin özünəməxsusluğudur. Lakin mən XX əsrde 13 yaşlı qızçıqazın hələ həyatın gərdişini anlamadığı təqdirdə bir andaca qadın olmasından səhbət açmaq istəyim.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda töretdiyi faciə dünənda analoqu olmayan faciə kimi tarixin səhifələrinə həkk olundu. Həmin gecə yuxuda olan xocalılar gecə yarısı pəncərələrində gün işığına bənzər aydınlıq görərkən sabahın açıldığından gürman etmişdilər. Lakin səhərin açılmasına hələ saatlar vardi. Səhər açılmırdı, pəncərələrdəki də gün işığı deyildi. O gecə pəncərələrdəki səhərə açılan faciə idi. Ermənilərin pəncərələrə saldıqları işiq əslində zülmət idi. Gəldikləri, həyatlılara nöqtə qoymaq üçün vəhşi heyvan sürüsü kimi gəldiklərini, faciə töredəcəklərini bildirən işarə idi. "Qalxin, sizin üçün gelmişik" demələri, o gecənin qurbanlarına sonuncu səni bir sehəri göstərmələri idi o işiq...

O "işiq" müdhiş gecənin başlanğııcı idi. Və beləcə də başladı. Bir azdan yuxudan qan-bağır oyanan insanlar onları nələrin gözlediyindən xəbərsiz şəkildə əyinlərinə geyinməyə pal-paltar axtararkən nadan düşmən buna da vaxt vermedi. Şirin yuxudan oyanan insanların qulaqlarına gülləbaran səsi doldu. Qapıları təpiklə açıldı. Pəncərələrinin şüşələri silahın qundağı ilə cılıklınlıb yerə səpələndi.

Ermənilər gəlmisdir. Yeni bir faciə töretdimə, yeni bir soyqırımı aktını həyata keçirməyə gəlmisdilər. 1905, 1918, 1948-ci illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində töredikləri soyqırımların davamına gəlmisdir.

Əslində, onlara bu faciə üçün şərait yaradılmışdı. Yoxsa erməni kim idi ki, istədiyi vaxt istədiyi hadisəni töredə. 1990-ci illərdə ölkəmizdə rəhbərlikdə olanlar Qarabağ torpaqlarını rus imperiyasının başında dəyananlarla birlikdə ermənilərə satmışdır. Bu səbəbdən də torpaqlarımız bir-birinin arasında ermənilər tərəfindən işğal olunurdu. Xocalı da satılan torpaqlardan idi.

O müdhiş gecədə töredilən vəhşilikdən hələ cahan xəbərsizdir. Dünyanın heç bir qütbündə insan övladına qarşı bu cür vəhşilik, fəlakət töredilməyib. O gecə azərbaycanlılara qarşı töredildi bu faciə. Qişin şaxtalı, ayaqlı gecəsində Xocalı sakinləri isti yataqlarından qaldırdı. "Siz qarşı qətləmə gəlmisik, ayağa qalxin", - deyildi onlara. İnsanlar gecənin yarısında təşviş içərisində küçələre salındı. Əyniyalın, paltarsız uşaqlıq-süngü, silah ucunda evlərindən çıxarıldı. Güllələndi, öldürdü. Süngülərə taxıldı. Qalanlar isə canlarını qurtarmaq üçün meşələrə üz tutdular. Əslində, qarşida onları nə gözleyəcəyini bilsəydi, heç qazmağa cəhd etmədilər. Elə qapıla-



rının ağızında, həyətlərində bu dünyaya "əlvida" deyərdilər.

Bəli, xocalılar onları qarşida nələrin gözlediyindən xəbərsiz idilər. Xəbərsiz idilər ki, ermənilər onları qarabaqara izləyəcək. Bir nəfər sağ qalmasın deye öldürəcək. Hələ üstəlik, onların cansız bədənlərini cismani cəzaya da məruz qoyacaq, sağ qalanları isə esir aparıb olmazın zülmələrini verəcəkdilər.

13 yaşlı qızçıqaz da həmin gecə ölməyib sağ qalanlardan idi. Anası ilə birlikdə qaçıq, qaçıq, çıkış yolunun harada olduğunu bilmədən qaçırdılar. Çıçış yolu yox idi o gecə. Çünkü arxanda erməni qədər qatı, əzazıl bir düşmən vardi. "Bunların dərdi torpaq dərdi deyildimi?", - deyə fikirləşirən. Torpaqlarımızı alıb "böyük Ermənistən" yaratmaq iddiasında deyildilərmi? Torpaqın onlara satıldığı bildikləri halda, bəs insanların başına nə üçün o cür oyun getirirdilər? Deməli, onların tek gözü ac deyildi. Həm də insanlıq, adamlıq acliği varmış bu canilərin qanında, ruhunda. Odur ki, insanlığa yaraşmayan hərəkətlərin hər birini həyata keçirdilər.

Ariq 26-sı səhər saatlarında o müdhiş gecənin qurbanlarının üzündə, bədənlərinin müxtəlif nahiyyələrində erməni zülmkarlarının nişanələri görünürdü. Öldürülmüş insanların gözlerinin oyulması, dərilərinin soyulması, dəlmə-deşik edilməsi görəsən hansı insanlığın nəsibidir?

Həmin gecə 13 yaşlı qızçıqaz anası da ermənilərin esir apardığı insanların arasında idi. Mən bu barədə həmin o qızın danışdıqları əsasında hazırlanmış qısametrajlı filmə baxarkən neçə dəfə oldüm, neçə dəfə dirildim, sayını itirdim. Onu sonadək dinlədiksa, sanki yerin yeddinci qatından hansısa bir qüvvənin məni aşağıya doğru çəkdiyini, müvazinətimi itirdiyimi hiss edirdim. Çünkü çox ağır idi. Onu dinləmek çox çətin idi.

13 yaşlı qızı anasının qoynundan saqqallı, yekəpər, üz-gözündə zəhrimər yağan bir erməni dərtib aparır. Əli anasının əlinən dəqiqələrlə dərişmədən sonra zorla qoparılan qızçıqazın zorla uşaqlığını alıb aparır erməni cəlladı. Elə oradaca bu qızçıqazın uşaqlığını nöqtələyir, onu yeni, qan-bağır olacağı bir həyata aparır. Başına anlar sonra nə gələcəyini təxmin belə edə bilməyən bu qızçı-

məzdi. Ona görə də sonadək dinlədim. Dinlədim ki, ermənilər daha çox nifret edim. Dinlədim ki, yazım, hər kəs oxusun. Bütün gənclərimiz, uşaqlarımız erməniyə kini-nifreti birə-bəş qat artsın. Unutmayaq. Unutmayaq ki, yenidən bu kimi anları yaşamayaq. Onlardan böyük, qəddar düşmənimizin olmadığını unutmayaq.

13 yaşlı qız az sonra insandan çox canavara bənzəyən "kişinin" zoraklılığı ilə qadın olur. Bu anda qızçıqaz huşunu itirir. Huşsuz vəziyyətdə nə qədər qaldığını bilmir. Onu bilir ki, oyanan kimi bir-birinin

gi o anları da onunla böyüyür. Çünkü anlamağa başlayır. Erməni canavarlarının onu döymədiyi, təhqir etdiyi anlamağa başlayır. Anladığca da o anlarda ölmədiyinə təessüf edir. O hadisəni heç cür gözəri önləndən kənarlaşdırı bilmir. O hadisələr anbaan bu vaxtindən çox-çox əvvəl qadın olan qızın kabusuna çevrilir. Zorla, vəhşiliklə qadın olması...

Mən ona qadın yox, qız deyə müraciət edirəm. Çünkü o, bizim üçün elə 13 yaşında, uşaqlığında qalıb. O bizim üçün böyüməyib, 92-də qalıb. Zaman 31 illik kəsiklə araya girsə də, zamanın o başında 13 yaşında olan o qız bizim üçün elə o qızdır.

Nifret edir həyata o qız. Çünkü uşaqlığı əlindən alınır. Çünkü oyuncağı əlindən alınır. Əvəzində ona yaşıdanın çox-çox böyük olan elə bir an bəxş olunub ki, həyatını alt-üst edib. Yaşıdığı müdəddətə bir an belə unuda bilməyəcəyi, onunla üz-üzə dayanan anları bəxş edib. Bir qızın istəklərini məhv edib o anlar. Sevgi əvəzinə zorlanmanın bəxş edib.

Erməni zülmündən əziyyət çəkən, zərər görən, məhv edilən bir həyatdan danışdıq. Halbuki yüzlərə belə yaşananlar olub. İstər kişilər, istər qadınlarımız, istər uşaqlar, istər böyükələrimiz, aq-saqqal-ağbircəklərimiz erməni vəhşiliyinin müxtəlif formaları ilə üzləşiblər. Nə həyatlar məhv edilib, nə həyatlar yarımqıq qalıb, nə arzular bax bu qızın arzuları kimi görmülüb...

Xocalının o müdhiş gecəsi bu qızçıqazımız kimi neçə-neçə qızlarımın qara alın yazılı olub. Bütün varlığı-ata-anası, bacı-qardaşı, eşi-əşyi, sevinci, xoş günü ilə son olaraq 24 fevralda qalan soydaşlarımız var. Yaşadıqları o günləri bir gün sonra-25-dən 26-na keçən gecədən bu günədək bir daha yaşamayan insanlar...

Torpaqlarımız alınsa da, işğal etdikləri ərazilərimiz ermənilərdən bir-bir qoparılsa da, bu kimi inşaların qıssaları alınsa da, onlar o anları yaşayıblar. O anlar indi onlarla ya torpağın altındadır, ya da üstündə. Lakin fərqli etməz, gün sanki o gündür. İndi-çə yaşımlılar kimi hiss edirlər özlərini. Çünkü Xocalı sakinləri elə bir vəhşilik yaşadı, ki, o anlar onlar üçün hər günü 26 fevral edir...

Bəli, indi 45-e yaxın yaşı olan o qızımız kimi. Bizim 13 yaşında qadın olan o qızımız kimi... Heç bilmirəm, indi o, ailəlidir, yoxsa travmaları buna imkan verməyib, harada yaşayır, lakin bildiyim odur ki, o menim gözümüzde 13 yaşlı bir qızdır. Anasının əlinən bərk-bərk tutmuş, ondan imdad isteyən bir qız.

Erməni zülmü bax, budur, əzizi oxucularımız. Oxuyun və heç vaxt unutmayıñ. Övladlarınıza danişın, qoy hər bir azərbaycanlı uşaqlıqının əzabı haqqında məlumat alsın. Xalqımıza yaşadılan bütün soyqırımlarında belə dəhşətlər olub. Bunları unutmayaq. Unutmayaq ki, ermənidən qəddar düşmənimizin olmadığını da qulağıımıza sırra edek.

Mətanət Məmmədova



ğaz erməninin kobud əllərinin sardığını biləyini nə qədər etse də, onun əlinən qopara bilmir. Əvəzində şiddəti bir şillə alır və yere yixiləraq hüssünə itirir.

Bir ananın gözləri öündə balasına verilən bundan ağır zülm nə olabilir?.. Axi ana onun nə üçün dərtildiyini, hara, nə məqsədə aparıldığını da yaxşı bilirdi. Bütün bunların fonda bu anadan bədbəxt qadın olabilərdim o anda? Xeyr, ola bilməzdidi. Kaş ki, bir daş götürüb balasının başına çırparaq onu öldürərdi ana, amma bunu etməmişdi. Bəlkə də edə bilməmişdi. Lakin kaş ki, edərdi. Biz bezən övladımıza qiymaya-qıymaya onu daha da böyük felakət gözlədiyindən xəbərsiz oluruq, deyimi?..

Göz yaşları sel olub axan ananın nəzərləri balasının üzündə idi. "Kaş ki, elə bu şillə ilə öle, heç oynamaya", - deyə düşünürdü və ananın bu anından böyük arzusu da bilməzdidi. Çünkü oyanan anda balasını nələrin gözəldiyini bilməkdən dəhşətli heç ne ola bilməzdidi.

Cox təessüf ki, qızçıqaz bir qədər sonra gözlerini açır. Yixila-qalxaaya qalxdığı an o yekəpər onun biləyindən yapışb leylek kimi dik götürüb qarşidakı binaya doğru yollanır. Arxada ananın harayı... Qarşida qızçıqazın harayı... Bu haralar bir-birinə qarşılaşmışq qarşidakı hadisənin dəhşətindən söz açırdı...

Xocalı sakini və Xocalı qurbanı olan qız o anları dəhşətə dənişirdi. Bu səhəbəti dinlədikcə əllərimi elə sixmişdim ki, dirnaqlarım etə keçmişdi. Dodaqlarımı elə sixmişdim ki, qanayırdı. Lakin yaşadıqlarımın heç biri o dəhşətin kölgəsi belə ola bil-

ardınca bir necə belə canavarın yenidən qurbanı olur. Ağriyır, sizlaysır, yenidən huşunu itirir. Döyüür, şilləlenir, döşəmenin üzərinə itələnir. Oyananda yenidən canavarlarla qarşılaşır. Bu canavarlar ona olmazın əzabını yaşadırlar. 13 yaşlı qızçıqaz onların yeməna çevrilir. Yenidən hüssünə itirir, oyananda yene də o sərəxoş vəhşilərin oyuncağı olur.

13 yaşlı qız bütün bunları onu döyürləmiş kimi qəbul edir. Ağlayır, göz yaşıni axıdır. Ağrıdan huşunu itirir. Döyüür, şilləlenir, döşəmenin üzərinə itələnir. Oyananda yenə də onu döyəcəkdilər. Bu səbəbdən də etrafındaki əşyaların altına girir, yanına sıgnır, onlara ümidi aparır. Düşünürdü ki, burada məni görə bilməyəcəklər. Lakin düşmənin gözü onun üzərində idi. Oyanmasını gözləyirdi. Üstüne hücum etmek üçün gözlerini dördə açmışdır. Onun gizlənməsinə, özünü müdafiə etmesi üçün hərəkətlərinə vəhşicəsinə qəhqəhə çəkirdilər. Və yenidən onu sürüyərək canavar kimi zorlayırlar. Ünyanın hərəkətindən sonra getirilen bu oyuları ermənilərin onu döyməsi sanırdı... Buradan sağ-salamat qurtarcaqdısa, sonralar, lap sonralar nə olduğunu anlayacaqdı. Bir qədər böyükəndən, həyati dərk edəndən sonra anlayacaqdı.

Həyatın işlərini də bilmək olmur, alına yazılınları da. Gün o gün olur ki, qızçıqazımız erməni əsirliyindən azad olunanlar arasında olur. illər ötür, böyükür. Və böyükükə yaşa-

Baharın ilk çərşənbəsi - Su çərşənbəsi



Qışın soyuğundan, şaxtalı havalardan sonra bizi baharıq isti, ılıq nəfəsi qarşılıyor. Bütün canlılar, təbiət fəsillərin ən gözəli hesab olunan baharın tez gəlməsini səbirsizliklə gözləyirlər. Artıq baharın neçə deyərlər, novruzun ilk çərşənbəsi - Su çərşənbəsi bizi qarşılıyor.

İlk müjdə özü ilə baharın qoxusunu, ab-havasını da getirib. İncanlara görə baharın ilk çərşənbəsində su mənbələri təzelənir və dağ başındaki qarlar eriməyə başlayır. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlıyor. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Odur ki, ilk olaraq su çərşənbəsi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik getirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Xalq arasında ona "əvvəl çərşənbə", "gözel çərşənbə", "sular Novruzu", "gül çərşənbə" də deyilir.

Əlbəttə ki, Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf boyunca baxdıǵımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, türk dövlətlərində və bir çox qonşu ölkələrdə olduğu kimi, Novruz Bahar bayramı kimi qeyd olunur. Bayrama qədər xalqımız 4 çərşənbəni qeyd edir. Bəzi qədim inancılara görə kainat 4 ünsürden - su, od, torpaq və küləkləndə yaranıb. Aşıqlar da vücdudan mənəvələrində "Ab, ateş, xak, badan yarandım", - deyiblər, yeni insan su, od, torpaq və yelə bağlıdır. Qeyd etdiyimiz kimi, birinci çərşənbəmiz Su çərşənbəsi adlanır. Yeni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökürlür. Torpaq yavaş-yavaş işlanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirər, evin ətrafına çileyər, üzlerini yuyardılar. İkincisi çərşənbəmiz Od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru güneş yavaş-yavaş torpağı qızdırır, isindirir. Od çərşənbəsində tonqollar qalanır. Hər ailə üzvünün adına bir şam yandırılır, xonçalar düzəldilir. Üçüncüsü Yel çərşənbəsidir. Yeni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri terpedir, tumurcuqlanan ağacıları yelledir. Dördüncüsü Torpaq çərşənbəsidir ki, bu da so-

nuncu çərşənbədir. Göründüyü kimi, birinci çərşənbədən başlayaraq, torpağı ana təbiət su ile islatdı, güneşle isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla mehz torpaq çərşənbəsi gündənə başlayardılar.

Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədir. Qoşağ günü, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir. Kosa və Keçəl isə Novruz atributlarındır. Keçəl qış, Kosa isə yazı tərənnüm edir.

Bu gün artıq Novruz bayramının ilk çərşənbəsi Su çərşənbəsi qeyd olunur. Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzelənir, arxalar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

SUYA TAPINMA İNAMI

Su çərşənbəsi suya tapınma inami ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verenlər il boyu xəstelikdən uzaq olurlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türkərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

Su ilə bağlı folklorumuzda məraqlı olan inancılar rastlaşırıq. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik getirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Süfrəyə su dağılıması aydınlaşdır, Su içən adamı qefil vurmazlar, Su içən adamı ilan calmaz, Lal axan sudan keçərkən suyun irəlilə, deyərlər, Su olan yerdə dirilik olar, Su murdarlıq götürməz və s. Əlbəttə ki, bu inaclar suyun təmizliyinə, safliğinə olan inamdan irəli gəlir. Qoy su çərşənbəsi bütün dünyamıza sülh, əmin-amanlıq getirsin. Bütün insanların həyatı su kimi şəffaf, parlaq və aydın olsun! Su çərşənbəniz mübarek!

Nəzakət ƏLƏDDİNQIZI



Fevralın 20-də Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İllİ" ilə əlaqədar Yeni Azərbaycan



Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanmış və idarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində konfrans keçiriləcək.



doğru əmin addımlarla irəliləyir və üçəngli bayraqımız ən yüksək zirvələrdə qürurla, əzəmetlə dalğalanır. Heydər Əliyev siyaseti yaşayır, onun əbədiyəşar ideyaları və zəngin dövlətçilik irsi Azərbaycan xalqını firavan və parlaq gələcəyə aparırlı!

Milli Məclisin deputati Emin Hacıyev çıxış edərək vurğulayıb ki, Heydər Əliyev esasını qoymuşdu

müdrik siyaset uğurla davam etdirilir, möhtəşəm nailiyyətlər müşayiət olunur. Dahi Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev onun bütün arzularını yerinə yetirib: "Ulu Önderin en böyük arzusu Qarabağın azad edilməsi idi. İndi onun varisi, Ali Baş Komandan İlham Əliyevin əzəmə-

Sumqayıtda "Heydər Əliyev İlli" çərçivəsində tədbir keçirilib

lib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider, müsəir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə ulu önder Heydər Əliyevin, Azərbaycanın ərazi bütövülüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ neticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ulu önder Heydər Əliyevin həyat ve fealiyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan YAP idarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov tarixə nəzər salaraq qeyd edib ki, müstəqil və qalib Azərbaycanın meğrur vətəndaşları, ümummilli lider, fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri her zaman yüksək dəyərləndirir, əziz xatirəsinə derin hörmət və ehtiramla yad edirlər. Çünkü müsəvir və qüdrətli Azərbaycan reallığı Ulu Önderin ideyalarının təntənəsi, Heydər Əliyev siyasetinin nəticəsidir. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sırasında bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması dayanır: "Məhz bu gün də yaradılması 30 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı yüksək nüfuzu artırır, davamlı uğurlara imza atan Azərbaycanın yeni hədəflərə çatmasına öz töhfələrini vermək üçün birlik, həmrəylik nümayiş etdirir. Ne

qəder ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ərəklərdə yaşayacaqdır!"

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Heydər Əliyev fenomeni xalqımızın milli sərvəti ilə bağlıdır. Ulu Önderin Azərbaycan xalqı və dövləti qarşısındaki əvəzədilməz xidmətləri onun fealiyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi döndəmdə görülən işlər respublikamızın qüdərətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Xüsusiədə, müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixe həkk olunub. Azərbaycanda uğurlu dövlət quruluşu həyata keçirilib, bütün sahələrde köklü islahatlar aparılıb, ölkəmizin beynəlxalq əlaqələri inkişaf etdirilib, dünənda mövqeyi möhkəmləndirilib. Ona görə də dövlətlik tariximizin Heydər Əliyev dönməsi Azərbaycan xalqının və tarixin yaddaşında sabitlik, rifah, yüksəlik, intibah anlayışları ile assosiasiya olunur. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Heydər Əliyev ideyaları yaşıyır, onun siyaseti layiqli varisi və alternativsiz siyasetinin uğurlu davamçısı Prezident İlham Əliyev tərəfindən müvəffeqiyətlə həyata keçirilir.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü, Aile, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova söyleyib ki, bu gün müsəir müstəqil Azərbaycan Ümummilli Liderimizin görmək istədiyi kimi qüdərlidir, öz qüdərətini günbegün artırır, yeni hədəflərə və nailiyyətlərə

ti və qətiyyəti sayəsində Qarabağ azad nəfəs alır. Azərbaycan xalqı hər zaman dahi Heydər Əliyevi sonsuz ehtiram və məhəbbətlə yad edəcək.

"Qarabağ" ordenli, Xüsusi Təyinatlı Qüvvələrinin giziri şəhid Şəhriyar Quliyevin həyat yoldaşı Pervin Quliyeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasetin əsas istiqamətləri mühərbi vətəndaşların, əllilərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. 44 günlük Vətən mühərbişindəki tarixi qələbədən sonra mühərbi əllilərinin, şəhid ailələrinin, qazilərimizin sosial şəraitlərinin dəha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görüldüyü və bu prosesin davam etdirildiyini vurğulayan Pervin Quliyeva onlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnədarlığını bildirib.

Sonda çıxış edən Sumqayıt şəhər 3 sayılı Aile sağlamlıq mərkəzinin baş həkimi Maisə İsmayılova Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İlli" elan edilmesini tarixi hadisə adlandıraq, bunun dahi şəxsiyyət Heydər Əliyevin müstəsnə xidmətlərinin, zəngin həyat və fealiyyətinin daha yaxından öyrənilməsi üçün böyük fürsət olduğunu iştirakçıların diqqətine çatdırıb.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Bir qrup partiya feali YAP Sumqayıt şəhər təşkilatı tərəfindən fəxri fərmanlarla təltif edilib.

Fransada pensiya islaha-tına dair qanun layihəsi-ne qarşı etirazlar davam edir. Ötən həftə dördüncü mütəkərirlərdən sonra pensiya islahatına dair qanun layihəsinin müzakirələri fevralın 13-də yenidən başlayıb. Ancaq solçular tərəfindən irəli sürülmüş 16 min dəyişiklik təklifinin bu həftə ərazində müzakirə edilməsinin mümkünşüzlüyü bildirilir. Həmkarlar ittifaqları Martin 7-də bütün sahələrdə "Fransa-nı dayandırmaq" devizi ilə davamlı tətilər etmək çağırışı ediblər. Ümumi Əmək Konfederasiyası (CGT) enerji, dəmir yolları, eləcə də şəhərlərdə ictimai nəqliyyat işçilərinin tətilinin vacibliyin qeyd edib. Fransa demokratik Əmək Konfederasiyası (CFDT) isə "ölü şəhər" ifadəsindən istifadə edib. Həmçinin həmkarlar ittifaqları Milli Assambleyada pensiya islahatına dair qanun layihəsini dəstekləyən

Fransa sosial problemlər girdabında: Bat ki, batasan



Başı digər ölkələrin daxili işlərinə müdaxilə etməyə qarışan Makron hakimiyyəti öz xalqının problemlərinin həlli ilə məşğul olmaq istəmir



iqtidayönümlü deputatlara seçicilərini itirəcəkləri ilə bağlı risklərin olduğunu eșitdirirlər.

Ölkədə ictimai nəqliyyat və təhsil sahəsində çalışanlar etirazlara qoşulduğu üçün milyonlarla vətəndaş alternativ nəqliyyat vəsi-tələri tapmalı, evdən işləməli və ya məktəb yaşı uşaqlarına baxmaq üçün vaxt ayırmalı olub. Pay-taxtin nəqliyyat operatoru olan RATP bildirib ki, Paris metrosu və şəhərətrafi dəmir yolu xidmətləri ciddi şəkildə məhdudlaşdırılıb. Ölkənin dəmir yolu operatoru SNCF isə yüksək sürətli qatarların yalnız üçdə birinin işleyecəyini proqnozlaşdırır və insanları evdən işləməyə çağırır. Ölkənin nəqliyyat sektorunun əməkdaşları tətil etdiyi üçün hərəkət iflic vəziyyətdədir.

Fransa Dəmir və Hava Yolları şirkətləri tətil etdiyi qatarların hərəkəti pozulub və uçuşlar ləğv edilib. "TotalEnergies" şirkətinin neft emalı zavodunda və eh-

tibar anbarlarında bəzi sahələdə işçilərin 75 faizi, bəzilərində isə 100 faizi tətil edir. Müəllimlərin 50 faizi etiraz tətilinə qoşulub.

Fransada cərəyan edən son hadisələr, etiraz aksiyalarına səbəb olan insanların üzləşdikləri çox sayda sosial problemlər onu göstərir ki, başı digər ölkələrin daxili işlərinə müdaxilə etməyə qarışan Makron hakimiyyəti öz xalqının problemlərinin həlli ilə məşğul olmaq istəmir. İnsan haqlarını, azadlıq, bərabərlik və qardaşlıq principini "müdafie" edən ölkənin hüquqlarını tələb edən öz xalqına belə yanaşması dünya mediasında özünə yer tapdı.

Dünyaya demokratiya, insan haqları dərsi keçən Fransa dinc aksiya iştirakçılarına qarşı da ele öz "prinsiplerine" uyğun hərəkət edir. Belə ki, sosial tələblər səsləndirən insanlara zor tətbiq edilir, həbs olunurlar, polis onların üzərinə atalarla hücum edir, gözyaşardı-

cı qazlardan, dəyənəklərdən istifadə edir. Eyni sənəri bir sıra digər Avropa ölkələrində də tətbiq olunur. Amma Fransa həmişə olduğu kimi, bu məsələdə də bir addım "öndədir". Sosial tələblər irəli sürən "Sarı jiletlərə" qarşı Fransa hakimiyyətinin amansız davranışını hər kəsə məlumdur.

Ölkəni bürüyən etiraz dalğası azmiş kimi, Makron hökuməti siyasi gərginliyə səbəb olan PKK terror təşkilatı etirazçılarını susdurmaqda da acizlik göstərir. Fransa mətbuatında yer alan xəbərlərə görə, PKK tərəfdarları Parisdə 3 nəferin ölümü ilə nəticələnən silahlı hücumu etiraz əlaməti olaraq Marselde də yürüş keçirmişlər. Rəsmi Paris bu hadisələrde 31 Fransa polisinin yaralandığını mətbuataya açıqlamışdı. Ədalət və İnkıbat Partiyasının sözçüsü Ömer Çelik və digər türk siyasetçiləri məsələyə birmənalı olaraq Fransa tərəfinin terror aktlarında

bu qədər yumşaq rəftarını qınamışdı. Daxili problemlərinin hellin-de uğursuz olan Fransa hökuməti terror qruplaşmalarına da ölkə daxilində ixtilaflar yaratmağa imkan verir.

Makron hakimiyyəti əhalinin problemlərini həll etmək əvəzinə, digər ölkələrdə öz təsir gücünü artırmaq üçün böyük vəsait sərf edir ki, bu da dövlətin borclarının artmasına səbəb olub. İndi xalqın cibinə girməkələ bu borcları kompen-sasiya etməyə çalışır. Xalq Makron hakimiyyətindən vəziyyəti dəyişmək üçün təcili addımlar atmayı gözləyir. Əks halda, Makron elə xalqın istəyi ilə hakimiyyətdən getməli olacaq. Ümumiyyətlə, Emmanuel Makron Fransanın tarixində ən uğursuz dövlət başçısı hesab olunur. Onun siyaseti qarşıdurma yaratmaq, digər ölkəlerin daxili işlərinə burun soxmağa he-sablanıb.

Vətəndaşlarının təhlükəsizliyi-

ni və normal yaşayış standartlarını təmin edə bilməyən Makron rejimi terrorcu qüvvələrin böyük dəstəkçisi olmaqdə davam edir. Etiraz aksiyalarından da göründüyü kimi, öz haqlarını tələb edən Fransa vətəndaşlarına dövlətin münasibəti ziddiyətlidir. Belə ki, terrorcu qüvvəni temsil edən iştirakçılara qarşı sadəcə gözyaşardıcı qazdan istifadə edən mühafizə orqanları yerli vətəndaşlara plastik məmənilərle atəş açaraq cavab verir. Bu da öz növbəsində Fransanın humanitar və insan azadlığı prinsiplərini necə pozduğunu sübut edir.

Bölgədə sülhün, təhlükəsizliyin, sabitliyin təmin edilməsinə mane olmağa qarışan Emmanuel Makronun Ermenistanı dəstəkləməyə, eyni zamanda, Avropa Parlamenti kimi qurumları Azərbaycan əleyhina qızışdırmağa başı o qədər qarışır ki, ölkəsindəki vəziyyəti unudub, vətəndaşlarının ne istədiyini eşitmək fikrinə belə deyil. Hər zaman "demokratiyanın beşiyi" kimi təqdim edib, digər dövlətləri demokratik prinsiplərə riayet etməkdə ittihad edən Fransada bu gün qanuna-zidd hadisələr yaşanır, insan hüquqları pozulur, vətəndaşa polis zorakılığı tətbiq olunur, polis vətəndaşlara hücum edir, onları də-yenəkələ döyür, yerdə vəhşicəsinə sürüməkdən utanır. Görünən odur ki, insani dəyərlərin, vətəndaş hüquqlarının "müdaficisi" olaraq tanınmağa çalışan Fransa vəziyyət heç də dünyaya nümayiş edildiyi kimi deyilmiş. Özünü demokratiyanın beşiyi kimi dünyaya sırimaga çalışan, insan

hüquq və azadlıqlarının qorunmasını ən ali dəyərlər olaraq dövləti üçün əsas şəxara çevirməyə hər vəchle can atan Fransa hökuməti, əslində bütün bu prinsiplərdən nə qədər uzaq olduğunu bir daha nümayiş etdirmiş oldu.

Keçmiş müstəmləkəçilik və soyqırımı siyaseti ilə zəngin olan Fransanın, onun hökumətinin Ermenistana və onun təcavüzkar siyasetinə dəstəyi əslində təeccüb doğurmur. Siyasetləri eyni dəyərlərə səykənənlərin de demokratiyaya yanaşmaları da oxşardır. İnsan hüquqlarının kobud şəkildə pozulması bu ölkələr üçün adı haldır. Əməldə demokratik dəyərləri maraqlarına qurban verib, üzdə "demokratiyanın beşiyi" görüntüsünü yaradan Fransa hazırda bəy-nəlxalq münasibətlər sistemində etimadın ən zəif olduğu ölkələrdən biridir.

Yaqt Ağaşahqızı

Heydər Əliyev-100



(Əvvəli ötən sayımızda)

Bütün bunlardan imperiyanın mərkəzin- də, Kremlde xəbərdar olmaya bilməzdilər. Üstəgəl, o dövrde ittifaqda çox geniş yayılmış "TT-KAR", sonradan Sovet DTK- nin "TT-RAK" adlandırdığı müəmmalı söz-söhbət! Bu gün SSRİ DTK-nin ve Sov.İKP MK- nın arxivlərinə əlimiz çatmasa da, hələ o dövrde ittifaqi bürümüş bu söz-söhbət haqqında bəzi məlumatlar əldə etmək mümkün oldu. TT- rus dilində olub "TÜRK ÜÇLÜYÜ" mənasını verən "Turetskaya Troyka", KAR (sonradan RAK) isə Kunayev, Aliyev, Raşidov soyadlarının baş hərfi iddi. SSRİ- de bir vaxtlar haqqında danışılması belə qada- گan olunan türkçülük ideologiyasının, türk tarixinin 70-ci illərdə ittifaqda açıq ideoloji xəttə çevrilmesi, Türkologiya institutunun, "Sovetskaya Turkologiya" jurnalının yara- dılması, Olcas Süleymanovun "AZ İ YA" kitabının işq üzü görməsi, bir sıra tarixçi alimlərin on illər boyu qadağan olmuş Türk tarixinə obyektiv baxışla müraciət etməsi türk dirçəlişinə gətirib çıxarmalı idi ki, bu da ən ciddi siyasi məqsədlərin reallaşmasına yönəlik uğurlu tarixi missiya idi. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitesi Siyasi Bürosunun üzvü seçilən və SSRİ Nazirlər Soveti sədri- nin birinci müavini təyin edilən Heydər Əliyevin ittifaq rəhbərlərindən biri kimi həyata keçirdiyi ən möhtəşəm fealiyyətlərindən biri, yene türk xalqlarına tarixi xidmeti ilə yad- daşlara hakk olunmuşdur. 1948-ci ildən ti- kilməye başlamış "Əsrin Tikintisi" adlan- dırılan Baykal-Amur Magistralının 1982-87-ci illərdə uğurla başa çatdırılmasını təmin edən Heydər Əliyev bununla türk xalqlarının birliyinin reallaşması yolunda ən ciddi tarixi addimlardan daha birinin müəllifi oldu. Bu magistralın keçdiyi bütün ərazilərin sakinlə- rının türk mənşəli xalqlar olduğunu xatırlat- maqla, dediklərimizin təkzib olunmaz fakt olduğuna əmin olmaq mümkündür.

Mixail Qorbaçovun antitürk siyasetində Heydər Əliyev nişangahı

Qəribedir ki, Mixail Qorbaçov imperiya- nin başına keçdikdən sonra bütün hücumları Kunayev-Əliyev-Raşidov üçlüyüne və onla- rın təmsil etdikləri xalqlara qarşı yönəlmış- di. 1983-cü ildə Şərəf Rəşidovun müəmmalı şəkildə vəfat etməsindən sonra, əvvəl Dinməhəmməd Kunayevi, sonra Heydər Əliyevi vəzifələrindən uzaqlaşdırmaqla ki- fayətənməyən M.Qorbaçov hakimiyyəti, ilk qanlı hücumlarını da müxtəlif formalarda bu üç qüdrəti şəxsiyyətin mənsub olduqları xalqlara qarşı yönəndirdi. İlk dəfə Qazaxis- tanda qeyri millətin nümayəndəsinin res- publikaya rəhbər təyin edilməsinə etiraz edən xalqın qanı axıldı. Ardınca Azərbay- canda Qarabağ, Özbəkistanda Oş problemləri sünü şəkildə yaradılıb və idarə olunaraq qanlı qırğınlara getirilib çıxarıldı. Azərbay- canda gedən milli azadlıq mücadiləsindən xəbərdar olan Moskva bu xalqı yenidən ye- rində oturtmağın ssenarisini hazırladı. Ən yaxşı ssenari də, 1923-cü ildə gələcəyə he- sablanaraq Azərbaycanın bətnində yarat- diqləri Dağılıq Qarabağ Muxtar Vilayətinin erməni qul-beçələrini hərəkətə gətirmək- dən ibarət ola bilərdi. Lakin bunun üçün ilk növbədə Heydər Əliyev fenomeni zərərsiz- ləşdirilməli idi...

Ulu Öndər Heydər Əliyevi kənarlaşdır- maq Kreml üçün bir neçə baxımdan vacib idi. Birincisi, SSRİ-nin ali milleti olan rus xalqı ilə müqayisədə türklərin artmaqdə



AZADLIĞIN HEYDƏR ƏLİYEV YOLU

Türkçülük ideologiyasının bərpası

olan fəallığının və türkçülünün getdikcə da- ha geniş vüset almasının qarşısı alınmalı idi. Bu ideologiyanın əsas müəlliflərindən olan Heydər Əliyev ölkə rəhbərliyində qal- diqca buna imkan olmayıacaqdı. İkinci və başlıca səbəblərdən biri isə M.Qorbaçovun erməni lobbisi ilə məlum işbirliyində olması idi. SSRİ-nin sütunlarının laxlığı yaxşı başa düşən və bunda türk xalqlarının yetiş- dirdiyi liderlərin tarixi rollarını yaxşı anlayan Qorbaçov və yaxın ətrafi imperiyanı qoru- yub saxlamaq üçün millətlər arasında əda- vətin sınañmış üsul olduğunu bildirdilər. Azərbaycanda ən münbit şərait olmasına baxmayaraq Heydər Əliyevin Sovet rəhbərliyində olması müqabilində bu şəraitdən de yaranımaq mümkün deyildi. Bunu yaxşı anlayan sovet rəhbərliyi Heydər Əliyevə qarşı fealiyyəti məhz onun əleyhine kütləvi teleqramlarla, məktublarla, eyni zamanda Azərbaycana rəhbərliyi dövründə guya "pe- repiska" işlərinə rəhbərlik etməsini bəhanə getirərək onun rəhbərliyi dövrü Azərbayca- nin əsas iqtisadi rıqaqlarında ittifaq əhə- miyyətli yoxlamalarla gerçəkləşdirməyə başladı. Nəticə isə birmənəli idi: Heydər Əliyevi təqsirləndirmek üçün bir fakt belə əldə edilmədi və edilə də bilməzdi...

Kremlin Qarabağ ssenarisi və Kükrəyən Milli Azadlıq Hərəkatı

Mənbələrdən əldə etdiyimiz faktlar sü- but edir ki, məhz Heydər Əliyevin sovet rəhbərliyində kənarlaşdırılmasından bir neçə həftə sonra M.Qorbaçovun müşaviri Ağambəkyanın Parisdə, Daşnakşutyun partiyasının fealları qarşısında Qarabağın Azərbaycan tərkibindən alınış Ermənistana ilhaq edilməsi haqqında məşhur çıxışına ilk reaksiya da yənə Heydər Əliyevdən geldi. Siyasi büronun bir neçə üzvü ilə telefonla əlaqə yaradan Heydər Əliyev bi siyasetin yanlış olması, nəticənin çox ağırlı olacaqı haqqında etirazlarını çatdırır. Eyni zamanda tamamilə məxvi şəkildə Moskvada yaşa- yan, Əlibaba kimi tanınan, əslən Yevlax rayonundan olan Asif adlı şəxs vəsittəsilə Bakıya, o zaman ADU-nun rektoru işleyən, Azərbaycan KP MK-nin birinci katibi Kamran Bağırovun qardaşı Faiq Bağırzadəyə və akademik Xudu Məmmədova müqavimət hərəkatı yaratmaq haqqında tövsiyə göndə- rir. Kreml erməni lobbisi ilə razılaşdırılmış bu siyasetindən imtina etmək fikrində deyil-

di. Lakin bu bir faktdır ki, 1988-ci il fevral ayının 21-də Sov.İKP MK Siyasi Bürosunda Qarabağ ermənilərinin iddiasına, "Dağılıq Qarabağ Muxtar Vilayəti" Xalq Deputatları Sovetinin əsəssiz və Azərbaycan SSR-in Konstitusiyasına zidd Qərarına baxılarkən, yene məhz Heydər Əliyev tərəfdarları olan siyasi büro üzvləri bu iddianın qəbulədil- məz olduğunu bildirmiş, nəticədə iddia redd edilmişdir. Bununla belə, Moskva iste- yini reallaşdırıa bilməmiş. Kremlə lazım olan münaqışının yaradılması, qan tökülməsi idi ki, bu da Ağdamda və Sumqayıtda baş ver- misdi. Ulu Öndər Heydər Əliyev bütün bun- ların Azərbaycan xalqının azadlıq savaşına qarşı açılmış cəbhə olduğunu yaxşı bilirdi. Ele buna görə də Azərbaycanda müstəqillik uğrunda savaşa qalxmanın vaxtının yetişdi- yinə qərar verdi. Bütün xalqın Azərbaycanın ərazi bütövülüyü və suverenliyi şüərləri altında ayağa qalxması ilə bağlı lazımı adamlara göstərişlərini çatdırıldı. Artıq Bakıda, ele- cə də respublikanın digər şəhər və rayonla- rında xalq Azərbaycanın azadlığı uğrunda ayağa qalxmağa başlamışdı.

Lakin Qorbaçov hakimiyyəti nəyin ba- hasına olursa-olsun Azərbaycan xalqını mütəlliye vadar etmək, əger tabəsizlik etsə- lər Qarabağın Ermənistana verilməsini tə- min edəcəkləri fikri ilə qorxutmaq məqsədi güdürdü. Vəziyyəti nəzarət etməğin mü- künüşlülünü görən Azərbaycan KP MK- nın o zamanki birinci katibi Kamran Bağırov istəfa verməyə məcbur oldu və Moskva dilini, adət-ənənəsini unutmuş, xalqın psi- chologiyasından xəbərsiz, yüngül təbiəti Əbdürəhman Vəzirovu respublika rəhbərli- yinə gətirdi.

Cəmi bir neçə aydan sonra Vəzirovun bacarıqsızlığını və xeyanətini görən xalq yenidən meydandara aksişmaya başladı. Bütün baş verən hadisələrin xronoloji ardıcılığını təqdim etmək fikrində olmasa da, bir sira mühüm məqamlara toxunmağı zəruri sayırıq. Maraqlı burasıdır ki, 1988-ci ilin noyabr-dekabr meydan hərəkatı amansızlıqla yarıldıqdan sonra Moskvadan gələn istintaq qrupunun üzvləri bütün sorğu-suallarını Heydər Əliyevlə bağlı qururdular. Bu fakt onu deməye tam əsas verir ki, Kreml Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizənin baş memarı və hərəketverici qüvvəsinin mehz Heydər Əliyev olduğunu bildirdi. Sadece, bu yönəli fəaliyyətini o qədər müdrikliklə, məxviliyin tam qorunması ilə qurmuşdu ki, SSRİ-nin hüquq-mühafizə və Xüsusi Xidmət orqanları bunu sübut edəcək heç bir konkret fakt əldə edə bilmirdilər. Bakıdakı Milli Azadlıq Hərəkatı fəalları həbs edildikdə, məhz onları Heydər Əliyevlə bağlı danışmağaya vadar etmək isteyirdilər.

Qürurverici tarixi faktdır ki, cildlərlə həzirlanan cinayət işlərində, bütün çabalarına rəğmən Moskvadan idarə olunan bəzi ünsürləri nəzərə almasa, bir nefer də olsun Heydər Əliyevin əleyhinə ifadə verməmişdir. Bütün bunlar Azərbaycan xalqının yenilmədiyi, azadlıq iddiasından vaz keçmədiyi anlamına gəlirdi. Ermenilərin iddiasından vaz keçməməsi, Ermənistanda yaşayan azərbaycanlıların son nefərinə qədər bu ölkədən deportasiya edilməsi, Qarabağda Volskinin rəhbərliyi altında, birbaşa Moskvaya tabe olan Xüsusi İdarəetmə Komitəsinin yaradılması, Qarabağda və onunla həmsərhəd Ağdam rayonunda Xüsusi Vəziyyət elan edilməsi, komendant saatının tətbiq olunması, 1988-ci ilin noyabr-dekabr aylarında 17 sutkalıq fasiləsiz mitinq və tətil hərəkatının amansızlıqla yarılması və digər təzyiqlərdən dirnaqarası "dərs almayan", azadlıq uğrunda savaşdan geri çəkiləməyən Azərbaycan xalqına növbəti gözdəği vermək qərara alındı. 1989-cu ilin yayında Sovet İttifaqı rəhbərliyi SSRİ Ali Sovetinin Qarabağ problemi üzrə komissiyasını yaratdı. Komissiyanın sədri, ukraynalı yazıçı, ictimai xadim Boris İliç Oleynik komissiya üzvləri ilə birgə Qarabağa gələrkən burda bir qrup Azərbaycanlı ilə digər komissiya üzvlərindən kənar, tekbətək görüş keçirir və bu görüşdə Moskvada Heydər Əliyevlə gizli görüşdüyüն, ondan lazımı telimatlar aldıgını, problemin tarixi kökləri haqqında her şəyi öyrəndiyini bildirir. Həmçinin B.I.Oleynik M.Qorbaçovun ondan Qarabağın Ermənistən tərkibinə verilməsinə məqsədə uyğun he-sab edən rəy hazırlamağı tapşırduğunu, ancaq Heydər Əliyevlə görüşdən sonra həqiqətin harda olduğunu anladığını, belə bir rəyin yazılmasının tarixi ədalətsizlik olduğunu deyir və buna getməyəcəyinə hər kəsin əmin olmasına istədiyini bildirir.

B.I. Oleynik onu da qeyd edir ki, Heydər Əliyevlə görüşdən sonra komissiya sədrliliyindən imtina etmək istəmiş, lakin yene Heydər Əliyevin tövsiyəsi ile imtina fikrindən vaz keçmişdir. Belə ki, o, vaz keçdiyi təqdirde kimise təyin edə və o da M.Qorbaçovun istədiyi rəyi yaza, imzalaya bilərdi. Ona görə də Heydər Əliyevin tövsiyəsi ilə bu missiyanı sonadək üzərinə götürməyə qərar verir. Beləliklə, 1989-cu il iyul ayının sonlarında aşasdırmanı başa vurub Moskvaya qayıdan komissiya, başda B.I.Oleynik olmaqla, Heydər Əliyevin müdrikliyi sayəsində, M.Qorbaçovun bu istəyini də ürəyində qoymuş oldu. Bundan az sonra, 1989-cu ilin avqust ayından etibarən paytaxt Bakıda və regionlarda yeni mitinq və tətil hərəkatı vüset almağa başladı. Xüsusi vəziyyət və komendantlıq rejimi şəraitində kükreyən bu hərəkatın neticəsi olaraq artıq suverenliyini rəsmən elan etmiş və Qarabağda Kremlin təyin etdiyi Xüsusi İdarəetmə Komitəsinin ləğv edilməsini parlament səviyyəsində tələb edən Azərbaycan xalqına daha ağır "dərs" verilməli idi. Hadisələrin bu yönde inkişaf etdiyini görən Heydər Əliyev nələr baş verəcəyini əvvəlcədən proqnozlaşdıraraq, bu ağır günlərdə xalqının yanında olmaq istəyi ilə ittifaq rəhbərliyinə müraciət edərək onun zorla saxlanıldığı Moskvani terk edib Vətənə, Azərbaycana



gelməsinə şərait yaradılmasını təkidlə tələb edir. Lakin bütün tələblər cavabsız qalır. Nəhayət azadlıq uğrunda Kükrəyən xalqın səsini batırmaq üçün xüsusi ssenari ilə hazırlanmış 1990-ci il 20 Yanvar qırğını törəddi. Özünün və ailə üzvlərinin həyatını tehlükəyə ataraq, bu qanlı hadisəyə etiraz səsini qaldırması isə Ulu Öndərin millətinə, xalqına nə qədər bağlı olduğunu göstərən tarixi məqamlardandır.

Vətənə dönüş...

20 Yanvar qırğıından sonra artıq Heydər Əliyevin dözümüz tükənməşdi. Sovet İttifaqının dağılması zamanı yetişirdi və bu tarixi şəraitdən xalqın azadlığı naminə planlı, müdrik addımlarla maksimum yararlanması lazım idi. Kremlin ssenarisi ilə Azərbaycanın o dövrki hakimiyyəti, onunla bərabər Milli Azadlıq Hərəkatına salınmış bir qrupun məhz imperiya maraqlarına xidmət etməsi, sonda xalqın istiqlal arzularının puç olmasına getirib çıxara bilərdi. Məhz Heydər Əliyevin rəhbərliyi altında 70-ci illerdə formalasmış, müstəqillik savaşına hazır vəziyyətə getirilmiş xalq yanlış yollarla növbəti uğursuzluğa düşər edilə bilərdi. Sovet İttifaqında vəzifədən kənarlaşmış, ittifaq rəhbərliyində təmsil olunmuş dövlət xadimlərinin müxtəlif yollarla zərərsizləşdirmə metodları mövcud idi. Demək olar ki, 70 il ərzində Sovet İttifaqında yüksək vəzifələr tutmuş heç bir dövlət xadimi vəzifəsindən kənarlaşdırıldıqdan sonra müstəqil həyat yaşaya bilməmiş, daim ciddi nəzəret altında, xüsusi rejimdə saxlanılmış, imkan düşən kimi həyatına son qoyılmışdır. Heydər Əliyevə qarşı da bütün vasitələrdən istifadə edilməsinə baxmayaraq, yaradanın köməyi və özünün müdrik, düşünülmüş addımları ilə həm özünü, həm də yaxınları, ailə üzvlərini bu repressiv addımlardan qoruya bilirdi.

Beləliklə, bütün təqiblərə, təzyiqlərə, ciddi nəzarətə baxmayıaraq özünün və ailə üzvlərinin həyatını tehlükəyə ataraq Moskvani tərk etməyə, canından da çox sevdiyi Azərbaycana dönməyə qərar verir. Bu dönüşdə özünü və ailə üzvlərini hansı təhlükələrin, hansı hücumların gözlədiyini əvvəlcədən hesablayan Heydər Əliyev, xalqının dar günlərində yanında olmaq, yaradanın onun canına, qanına əta etdiyi tarixi xilaskarlıq missiyasını sona qədər yerine yetirmək üçün bütün bunları qəbul etdi. Fəqət onun Azərbaycana, Bakıya gələ bilməməsi üçün həm ittifaq rəhbərliyi, həm də ittifaqın istəklərindən çıxməğə özündə güc tapa bilməyen o zamanlı Azərbaycan rəhbərliyi hər cür əsullara əl atıldı. Heydər Əliyevin Bakıya gəlməsinə çalışanlar təqib edilir, onun yaxın qohumlarının və əlaqə saxladığı dostlarının telefonları dinlənilir, bütün planlar öyrənilir və bu planların qarşısı hər vasitə ilə alınır. Azərneşrin direktoru, görkəmli ziyanlı Əjdər Xanbabayevin qətlə, saysız-hesabsız insanların orqanlarına çağırılaraq hədə-qorxu ilə Heydər Əliyevin gelişinə yardım etməkdən uzaqlaşdırılması kimi repressiv addımlar atılmasına baxmayaraq, nəhayət bu tarixi dönüş baş verdi...

Moskvada xüsusi nəzarət altında olması na rəğmən Azerbaycanda baş verən proses-



lərə ən kritik məqamlarda belə müdaxilə etməyi və Kremlin planlarını pozmağı bacaran Heydər Əliyevin Azərbaycana dönüşü təkcə Kreml narahat etmirdi. Şəxsi ambisiyalarını ümummilli mənafelərdən üstün tutan o zamanlı hakimiyyət yetkililəri və İttifaqın başbilenlərinin əli ilə Azərbaycan Xalq Cəbhəsinə salınmış qrupun üzvləri de bu dönüşdən narahatlıq keçirməye başladılar. Xüsusilə, gələcəkdə, dağıdılaraq yenidən qurulması planlaşdırılan SSRİ-nin rəhbərliyinə getirilməsi nəzərdə tutulan, bu məqsədlə bütün respublikalarda olduğu kimi Azərbaycanda da qurduğu şəbəkənin üzvləri olan, hərəkatın içərisinə salınmış adamlar, məhz yuxarıdan verilən göstərişlə Heydər Əliyeva qarşı gizli cəbhə açmışdır. SSRİ-nin yeni kadrlarla yeniden qurulmasını planlaşdırıram Kremlin bu siyasetini də pozacaq ən ciddi manə mehz Heydər Əliyevin olduğunu yaxşı bilidilər və bütün qüvvələri ona qarşı səfərber etmişdir. Bir tərəfdən M.Qorbaçovun rəhbərliyi altında ittifaq rəhbərliyinə, ittifaq xüsusi xidmət orqanlarının, digər tərəfdən dönya erməni lobbisinin məhv etməye çalışıqları Heydər Əliyev qarşı canından çox sevdiyi doğma Vətənda üçüncü cəbhə açılmışdır. Yaranmış vəziyyətdə Bakıda onun əl-qolunu bağlayacaqlarını, xüsusilə, onu sevən insanların da əziyyət çəkəcəklərini görən Heydər Əliyev Azərbaycanın bir parçası olan Naxçıvana yola düşməye məcbur oldu.

Bu gün hər kəsi ciddi düşündürən bir sual var: Məhz Heydər Əliyevin sayəsində vəzifə pillələri ilə irəliləmiş o dövrün hakimiyyət yetkililəri nədən ittifaqın ən qətiyyətli və ən müdrik dövlət xadimi olmuş bu fəvqələdə qüdret sahibinə qarşı idilər? Təkcə vəzifələrini itirmək qorxusunu onları buna vadar edirdi? Bütün təqiblərə, təzyiqlərə, həq-siz hücumlara rəğmən tarixi xilaskarlıq missiyasını sona qədər yerine yetirmək üçün ilahi dönmüşdər. Artıq müqəddəs arzularını yeriye yetirmək üçün Vətənədə idilər. Ve canindan çox sevdiyi bu Vətən onu sevə-sevə ağışuna almışdır, bu millet onun döñüşünün ilahi dönüş olduğunu inanmışdır. Inanmışdır və inamında yanılmamışdır. Hələ çox çətinliklər, ağır mübarizə dövrü gözləyirdi Onu. Bunu bilirdi və bilərkən özünü bu çətinliklərin qoynuna atdı. Həm də sevə-sevə!..

Sonda

Ulu Öndərin Vətənə dönüşündən sonraki fenomenal fəaliyyəti indiki nəslin şahidiyi ilə reallaşdırıldıdan, yaxının bu hissəsini burda tamamlamağa qərar verdim. Əminəm ki, tanrıının Azərbaycana və ümumən türk dün-yasına bəşx etdiyi bu ilahi qüdret sahibinin fəaliyyətinin cildlərlə kitablara sığışmayan bu dövrü haqqında xüsusi araşdırılara və analitik təhlillər əsaslanan saysız-hesabsız əsərlər yazılıcaq. Və bu əsərlər HEYDƏR ƏLİYEVİN xalqı və türk dünyası qarşısındaki fenomenal xidmətlərinin bütün məqamları haqqında geniş təsəvvürə malik olmaqdə sadə insanlara yaxından kömək edəcəklər. İndilikdə isə HEYDƏR ƏLİYEVIN xalqı və türk dünyası qarşısındaki xidmətlərinin ən qısa

xarakteristikası ilə yazıya yekun vurmaq istərik. HEYDƏR ƏLİYEV:

- Yüz illər boyu Azadlıq uğrunda mübarizə aparan, on minlərlə şəhid verən bir xalqın azadlığı gedən ən mükəmməl yolunun xəritəsini çəkdi;
- Müəllifi olduğu bu xəritə üzərində xalqının addım-addım irəliləməsini təmin etdi;
- Yetişmiş tarixi şəraitdə müdrikliklə bəhərelənərək xalqının istiqlala qovuşmasını reallaşdırırdı;

- Azadlığın qorunub saxlanmasıının, onun əldə edilməsindən daha çətin olmasına bili-rək, bu azadlığı əbədileşdirmək missiyasını da üzərinə götürdü və uğurla sona çatdırdı;

- Türk dünyasının əzəmetini və birliyini özüne qaytarmaq üçün Böyük Turana gedən yolu da xəritəsini yaratdı;

- Azad Azərbaycanın qüdretli, dünya döv-lətləri sırasında söz sahibi olan regional mərkəze çevriləsi, türk dünyasının özüne dönüşü yoluğun əzəmetli davamının təmin edilməsi üçün geləcek namine özü qədər Vətənə və xalqa bağlı, müdrik, qətiyyətli bir sərkərdəni - MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİ yetişdirib özündən sonrakı inkişafın davamını təmin etdi;

- Nəhayət, HEYDƏR ƏLİYEV bir bəşər övladı olaraq bütün insanlığa etalon olacaq bir dünya qoyub getdi: bu, Vətənə, xalqa, millətə, ailəyə, dosta, sivil bəşəri dəyərlərə sevgi və bu sevgisine bir ömür boyu sədəqət, düşmənə barışmazlıq, qətiyyət və müd-rilik dönyasıdır. Bir insanın bütün bunları gerçəkləşdirməsi, sadəcə, inanılmazdır. Lakin həqiqətdir. Və bu həqiqətin nuru bizləri hələ çox zəfərlərə, qələbələrə daşıyacaq. Çünkü HEYDƏR ƏLİYEVİN yaratmış olduğu AZƏRBAYCAN adlanan "gəmi"nin sükəni arxasında məhz HEYDƏR ƏLİYEV ilahi ruhundan qidalanmış MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV dayanmışdır. Labirintləşmiş indiki dünyadan bütün anti-Azərbaycan qüvvələrinə qarşı fenomenal sa-vaşlardan qələbələrlə çıxan xalqımızın bundan sonrakı dönenlərdə daha möhtəşəm uğurlarının şahidi olacağımıza əminik!

**Təhmasib Novruzov,
Azadlıq Hərəkatçıları İctimai
Birliyinin sədri, yazıçı-publisist**

Kinoa (Quinoa) buğda cinsinden olan, lakin çiçek açan və həzmi asan, yüngül, ləzzətli bir taxıl növüdür. 120 növü olmasına baxmayaraq, bilinən üç növü istifadə edilməkdədir. Kinoa bitkisinin üç növü var. Bu onların rənginə uyğun olaraq ayırd edilir. Onun qırmızı, qara ve açıq qəhvəyi rəngli növləri var. Kinoa qədim qida məhsullarındandır. O hinduların ən çox istifadə etdikləri qidalardır. Bu bitkiyə kartof və qarğıdalı qədər ehtiyac duyulur. Bunun səbəbi isə onun faydalı tərkibə malik olmasıdır. Kinoa bitən bölgələrdə digər taxıl məhsullarının qılıqlı yaşandığı zamanlarda çörəyi və qidanı əvəz eləmək məqsədilə istifadə edilib. Kinoa ən çox dağ massivlərində yetişir.

Dünya bazارında kinoanın bir kilogramı 50 dollara satılır

Kinoa ölkəmizdə daha yeni tanınan bir qida növüdür. Dünyada isə artıq bilinir və hətta 2013-cü il Birləşmiş Milletlər Təşkilatı tərəfindən "Kinoa İli" elan edilmişdir. Ölkəmizdə hələ istehsalı yoxdur və idxlə edilir, qiymətlər isə olduqca bahadır. Cənubi Amerikanın Qərb Sahilindəki And Dağları bölgəsində yetişir. Peru və Boliviyanın idxlə edilən kinoa Avropa və Amerikada bir neçə ildir ki, böyük maraq görür. Dünya bazarında kinoa bitkisinin 1 kilogramı təxminən 20-50 dollar arasında dəyişir. Bu isə onun növündən, tərkibindəki qidalıq dəyrində asılıdır. Bu isə bitkiyə olan marağın daha da artmasına səbəb olub. Bir çox xüsusiyyətlərini nəzəre alaraq Azərbaycanda

Çörəyi əvəz edən möcüzəvi bitki - "Bəşəriyyətin xilaskarı" Kinoa



**Yasin Əliyev,
Azərbaycan Respublikası,
Naxçıvan MR Kənd Təsərrüfatı
Nazirliyinin Toxumçuluq və
Bitkilərin Mühafizəsi İdarəsinin
Toxumçuluq şöbəsinin müdürü**

da bu bitkinin becəriləməsinə fermerlər tərəfindən zəmin yaranıb. Artıq ölkəmizə kinoa bitkisinin yeni sortlarının toxumları getirilib.

Ölkəmizdə kinoa bitkisinin elmi əsasları öyrənilməsi nə zamandan başlayıb?

Kinoa bitkisinin sortlarının toxumları Azərbaycana Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən getirilib. Hazırda ölkənin bir neçə bölgəsində test əsası ilə becərilir. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrində Türkiyədən getirilən kinoa bitkisinin müxtəlif formalarının təcrübə məqsədilə

əkinin həyata keçirilir.

Kinoa bitkisinin ölkədə əkilməsi əvvəlki illərdə Milli Elmlər Akademiyası tərəfindən de elmi əsaslara uyğun olaraq öyrənilib. Türkiyədən getirilən toxumun səpini Elmi-Tədqiqat İnstitutu tərəfindən həm Milli Elmlər Akademiyasının təcrübəsindən bəhrələnmək, həm də elmi əsaslara uyğun olaraq aparılır. Məqsəd bitkinin qidalıq dəyəri ilə yanaşı, həm də regionlara uyğun xarakterik xüsusiyyətlərini öyrənməkdir. Bitkinin ilk sınaq səpini Beyləqanda yerləşən Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təcrübə stansiyasında həyata keçirilib. Səpin işləri regional mərkəzin və Əkinçilik Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının birgə təşkilatlılığı ilə elmi əsaslara söykənilərək reallaşdırılıb.

Ümumiyyətə, bitkinin təkcə Beyləqanda deyil, digər bölgələrdə də əkilməsi planlaşdırılır. AMEA-nın Botanika İnstitutu tərəfindən Kürdəmir rayonu ərazisində bu bitkinin elmi əsaslarla öyrənilməsini bir neçə iləldir ki, aparılır. Lakin bunların təsərrüfatlaşra integrasiya olunması, fermer təsərrüfatlarında əkilib-becəriləməsi bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçirili.

Naxçıvanda kinoanın nümunələri sınaqdan keçirilir

Naxçıvan MR-nın torpaq iqlim şəraitinə uyğun olan həm qırmızı, həm də aq kinoaya

nin nümunələrini də sınaqdan keçirilməsi nəzərdə tutulub. Bunun üçün 1 hektar ərazi hazır vəziyyətə getirilib. Payız şunu həyata keçirilib, aqrotexniki qaydada əraziyə qılıq göstərilib, gübrelər verilib. Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və bitkilərin mühafizəsi idaresinin Toxumçuluq şöbəsinin göndərilib.

Hansı nümunə hansı bölgədə yaxşı özünü göstərəcəksə, həmin rayonda bitkinin geləcəkdə əkilib becəriləməsini təşkil etmək, insanların sosial iqtisadi inkişafının yaxşılaşdırılması üçün əkin dövriyyəsinə qatmaq, torpaqlarda növbəli əkin sisteminin əhəmiyyətini öyrənmək və bu istiqamətlərdə hal hazırda tədqiqat işlərimiz gedir. Çünkü bu bitki bize yad olduğu, ölkəmizə yeni gəldiyi üçün bu bitki haqqında tam dəqiq məlumatları vera bilmirik. 2-3 illik tədqiqatlardan sonra bu bitkinin bioloji xüsusiyyətlərini, adaptasiyasını bu istiqamətdə aparılan tədqiqatların nəticəsi sonunda məlum olacaq. Ondan sonra isə daha böyük əkin sahələrinə keçid edərək becərliməyə davam edəcək. Nəticə etibarı ilə ehtimal olunur ki, bu bitki geləcəkdə Azərbaycanın torpaq iqlim şəraitinə uyğun bölgələrində əkilib becərləcək. Hazırda tədqiqatlar davam etdirilir.

Bundan qida məhsullarında, çörək bisirəmədə, salatların hazırlanmasında istifadə etməklə hazırda Əkinçilik Elmi-Tədqiqat İnstitutu beşər bir tədbirlər həyata keçirilir. Bunların müyyəyen faizlərində müxtəlif bitkilərin qatqışını una qatmaqla çörəyin hazırlanması reseptləri hazırlanır və bunların standartları institut tərəfində hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutuna təhvil verilecek. Bir sözə geləcəkdə kinoya bitkisinin ölkə, eləcə də bölgə üçün insanların sosial inkişafında bir bitki kimi öz yerini tutacaq.

"Münxen görüşləri sülh sazişinin imzalanmasına öz töhfəsini verəcək"

Münxen Təhlükəsizlik Konfransında Cənubi Qafqaz dövlətləri liderlərinin panel müzakirələrde bir araya gelməsini tarixi bir hadisə kimi qiymətləndirmək olar. Bölgədə sülhün bərqərar olunması üçün bu görüş müsbət nəticə vere bilər. Lakin təessüfə qeyd etmək lazımdır ki, Qərbdəki bəzi qüvvələr, xüsusilə Fransa Prezidenti Makron bölgədə sülhün yaranmasına hər vasitə ilə maneələr törətməyə çalışır. Makron Münxende çıxışı zamanı hər zaman Ermənistən tərəfində olacağını bildirmək Fransanın vəsitiçilik missiyasının yerinə yetirilməsinin üzərindən xətt çəkmış oldu.

Paneldə Paşinyan yazıq və "sühlsevər" obrazına girərək Qərbdəki öz ağalarının dediklərini dile getirərək bəhətan və təxribat xarakterli çıxışı ile yene gündəmə gəldi. Paşinyan dünya ictimaiyyətinin diqqətini guya Laçın dəhlizində ermənilərin humanitar böhran yaşadığını və bu məsələdə Azərbaycan dövlətin ittiham etməyə çalışdı. Diger tərəfdən Qarabağda baş verənləri dini konteksta yönəltməyə cəhd göstərmək istədi. Qarabağ və Şərqi Zəngəzurda ermənilər tərəfindən dağıdılmış məscidləri Sovet İttifaqının üzərində yixməğə çalışması əsl erməni xisəti idi. Paneldə moderatorun da təxribat xarakterli sualları diqqətdən qaçmadı. Belə ki, o, Laçın dəhlizində ermənilərin humanitar fəlakətə qarşılaşmaları barədə təxribat xarakterli sualları verirdi və sanki Paşinyana nədən danışmaq



lazım olduğunu başa salırdı.

Prezident cənab İlham Əliyev isə qətiyyətli şəkilde Azərbaycan dövlətinin və Azərbaycan xalqının mövqeyini və bölgədə sülhün yaranmasına hər zaman tərəfdar olduğunu bildirdi. Ölkə başçımız müharibe və postmüharibə dövründə regionda baş verən bütün hadisələri faktlara hər kəsin diqqətinə çatdırıldı. Laçın dəhlizində yolu bağlı olmamasını, Rusiya Sülhmeramlı qüvvələrinin, Qırızı Xaç Komitesinin avtomobilərinin sərbəst formada hərəkət etdiyini vurguladı. Laçın dəhlizi bağlı olsayıdı separatçı Vardanyan Qarabağdan İrəvana, Moskveyə və yenidən Qarabağa gedən yolu "su yoluna" döndərə bilməzdi. Ölkə başçımız ABŞ Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən üçtərəfi görüşdə, eləcə də panel iclasında bir daha Qarabağda yaşayan erməniəsilli Azərbaycan

vətəndaşlarının təhlükəsizliyinə Azərbaycan dövlətinin zəmanət verdigini, Azərbaycan dövlətinin Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərlə müzakirə aparmağa razı olduğunu vurğuladı. Azərbaycan başqa ölkədən göndərilən və Qarabağa aidiyyəti olmayan separatçı Vardanyanla hər hansi məsələ barədə müzakirə aparmaq fikrində deyil. Bu Azərbaycan dövlətinin qəti mövqeyidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamile Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti, Azərbaycan - Ermənistən münasibətlərinin normallaşmasına vəsitiçilik etmək istəyən və ölkəmizin ərazibütövüyünü, suverenliyini tanıyb hörmətlə yanaşan istənilən beynəlxalq təşkilat və ölkə ilə əməkdaşlıq etməye hazırlıdır: "Ölbətə ki, Fransa istisna olmaqla. Paneldə Paşinyan və moderator

Azərbaycan əhalisinin sayı açıqlanıb

2019-cu ildə keçirilən əhalinin siyahıyalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı bu ilin yanvar ayının 1-i vəziyyətinə 10127145*) nəfər təşkil edib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini isə qadınlar təşkil edir.

Bu ilin əvvelinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,1 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi

Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gence-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,8 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayır.

Ölkə üzrə bir kvadrat kilometr düşən əhalinin sayı 117 nəfər olub və bu göstərici Bakı şəhərində (1092 nəfər), Abşeron-Xızı (234 nəfər), Lənkəran-Astara (153 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

qismində iştirak edən Avropa İttifaqının nümayəndəsinin Dağlıq Qarabağ ifadəsini işlətməsi haqlı olaraq ölkə başçımız tərəfindən sert şəkildə tənqid olundu. Prezident cənab İlham Əliyev həm Vətən müharibəsi, həm də müharibə başa çatdırdan sonra bütün çıxışlarında dünya ictimaiyyətinə çatdırılmışdır ki, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi mövcud deyil. İndiye qədər baş tutan görüşlərin yekun bəyannamələrində de Dağlıq Qarabağ kələmisi yer almamışdır".

Deputat sözlərinə belə davam

Ayşən Veli

Qərbin müəyyən dairələrinin Cənubi Qafqazdakı siyasi-iqtisadi maraqlarını, məhz Ermenistan vasitəsi ilə təmin etməsi cəhdə sərr deyil. O da məlumdur ki, Ermənistanda "məxməri inqilab" həyata keçirən Qərb strukturları, özəlliklə Soros Fonduna bağlı tərəflər hələ illər önce bu planlarını realizə etmək üçün Nikol Paşinyan kartından maksimum istifadə ediblər. Məqsəd Rusyanın təsirini regiondan uzaqlaşdırmaq və söz yox ki, Qərbin təsir ricaqlarını tənzimləməkdən ibarət idi. Və bu gün diqqətən daha bir amil budur ki, həzirdə Ermənistandakı mühit bir növ 2008-ci ilin Ukrayna mühitinə bənzəməyə başlayıb.

Məhz həmin illərdə də Qərb, əsasən, Rusyanın onun sərhədlərinə doğru genişlənme siyasetinin qarşısını almaq yönündə müxtəlif planlar üzərində işləyirdi. Hələ o dövrlərdə proqnozlar irəli sürülürdü ki, həmin maraqlar sonunda Rusiya-Ukrayna müharibəsi ilə neticələnəcək. Beləliklə, bu maraqlar özünü ötən ilin fevralında doğrultdu və hazırda yalnız Rusiya-Ukrayna deyil, həm də Qərb-Rusya müharibəsinin dəhşətli gedisətini müşahidə etməkdəyik. Bütün bunlar öz yerinə...

Ermənistana transfer olunmuş oyun nədir?

arağlıdır ki, 2018-ci ildən başlayaraq Ermənistanda hakimiyətə yiylənləmiş mövcud Nikol Paşinyan iqtidarı Qərb tərəfindən necə deyərlər, "monpasye barbarisi" ilə əla alınmaqdə davam edir. Məsələn, hələ "Vətəndaş sazişi"nin hakimiyətdə olduğunun ilk illərində Paşinyana "ruh" vermək üçün Qərbin bir sıra aparıcı dairələri Ermənistana "demokratiya reytingini" az qala Avropanın ən nüfuzlu ölkələrinin birində mövcud olan demokratiyadan daha üstün qiymətləndirildi və bununla erməni baş nazirə "avans" verildi. Əlbəttə ki, bunun qarşılığı



üçün proseslərə de start verilmişdi.

Yeri gəlmışkən, Qərbin Ermənistana qarşı təsir və təzyiq ricaqları da öz qüvvəsində qalmaqdadır və bu izahın da nə qədər qəribə görünse, yaxud görünməsə də Ukraynadakı proseslərle tərəf müəyyən bənzərliyi mövcuddur.

Misal üçün, istisna etmək olmaz ki, əgər 2018-ci ildə Ermənistanda "korrupsiyaya qarşı mübarizə" Qərb tərəfindən "yüksek" qiymətləndirildi, artıq bu gün həmin məsələdən ümumiyyətə, danişilməməqdadır. Hətta zaman-zaman "korrupsiyaya qarşı mübarizənin" uğursuzluqları haqqında fikirlər səslənməyə başlayıb və bu da söz yox ki, geosiyasi təzyiqlərin artırılması üçün bir alətdir.

Qərbin Paşinyana və yaxın ətrafına qarşı kompromatları var

Daha bir misal: Qərb əlbəttə ki, Ermənistanın "ala gözlerinə" aşiq olmayıb və həzirdə müəyyən dairələrin elində Nikol Paşinyana və XİN başçısı Ararat Mirzoyan da daxil olmaqla onun digər yaxın etrafına qarşı kifayət qədər kompromat paketləri mövcuddur. Əgər bu gün Qərb hełə ki, bu və ya digər şəkillərdə Paşinyanın başına siğal çəkirsə, bu siğallamalar anidən kəsile bilər. Ona görə də erməni baş nazir onda yaranmış özünəvurğunluq, həmçinin tamahkarlıq qurbanına çevrile biliyecini unutmamalıdır.

Yenə də Ukrayna bənzərliyinə qayıdaq. Rusiya ilə müharibəyə, savaş fonunda Kiyev göstərilən nəhəng hərbi və s. yardımına rəğmən, Qərb strukturları ara-sıra korrupsiya və s. kimi məsələləri qabardır. Paralelliyi

şəhər edərkən əminliklə qeyd edə bilərik ki, əgər Qərb postsovet ölkələri arasında favorit hesab etdiyi Ukraynaya korrupsiya və s. məsələlərdə göz yummayaçağını eyham vurursa, Ermənistana münasibətdə, ümumiyyətə, sərt mövqə tutə bilər. Və beləliklə, qalır Nikol Paşinyanın özünü sözə baxmayan uşaq kimi aparmasına ki, Qərb dərhal öz mənəbələrinə istinad edərək ona qarşı təzyiq vasitələrini gücləndirməyə başlayacaq.

Proses isə başa çatmayıb və çox yəqin ki, çata bilməyəcək

Artıq bir sırə nüfuzlu maliyyə institutları, habelə müxtəlif xüsusi xidmət orqanları Nikol Paşinyanın və yaxın ətrafının korrupsiyaya bulaşma epizodlarını isbatlayan faktalarla, epizodlarda zəngindirlər.

Həzirdə Ermənistanın baş naziri Qərbin ondan olan gözləntilərini realize etməyə çalışır. Yerləşdiyi coğrafiyada geosiyası cəhdən anidən dönüş yaratmaq cəhdələri (Rusiyadan imtina, Qərbə doğru inteqrasiyanın süretləndirilməsi və s.) də buna hesablanıb. Proses isə başa çatmayıb və çox yəqin ki, çata bilməyəcək. Xüsusilə, Al-nin müşahidə missiyasının regiona daxil edilməsi, bunun müqabilində Paşinyana yuxarıda da qeyd edildiyi kimi, "monpasye barbaris" in verilməsi, digər tərəfdən isə qamçının havada hazır vəziyyətdə saxlanması danılmaz faktdır. Əger Paşinyan öz işini tam olaraq başa çatdırı bilməyəcəksə, həmin qamçı da zaman-zaman ona qarşı işləməyə başlayacaq.

Rövşən RƏSULOV

Təbii fəlakətlər uşaq psixologiyasına necə təsir edir?

Təbii fəlakətlər daşqın, sunami, ildırım, zəzələ və s. insan psixologiyasına və xüsusilə uşaqların psixologiyasına təsirsiz ötüşmür. İlk önce onu vurğulamaq istərdim ki, yaxın günlərdə qardaş ölkə-Türkiyədə baş verən zəzələ və yaşanan hadisələr hər birimizi dərindən sarsıtdı. Bütün zəzələ qurbanlarına uca Tanrıdan rehmet, zəzələ fəlakəti nəticəsində yaralanan insanlara isə şəfa dileyirəm. Türkiyənin acısı bizim acımızdır, başımız sağolsun!".

Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorealyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narinc Rüstəmovaya deyib.

Onun sözlərinə görə, belə hadisələrdən sonra bu psixologiyası zədələnən, travma alan qrup məzəqəmədən var ki, uşaqlar belə hadisədən təsirlənənlər də bunu uzun müddət yaddaşlarında saxlamır və bir müddət sonra unuda bilirlər. Bu tip hadisələrdə uşaqlara ilk hiss etdirilməli və aşilanmalı olan güven duyusunu olmalıdır. Çünkü belə proseslərin içində yer alan, bunları canlı şəkildə yaşayan uşaqlarda ilk növbədə qorxu, həyəcan-təşviş,



panika kimi əlamətlər özünü bürüzə verir. Daha sonra bu daxili gərginlik, itirmə qorxusu, yuxu pozulmaları, travma kimi fobik əlamətlər fonunda da özünü göstərir. Məsələn: yaxın چevresinin həmişə onuna birge olmalarını istəməsi, tez-tez ölümlə bağlı suallar üvənləmək, müəyyən müddət sonra tək qala bilməmək, həmişə valideynlərinin yanında olmasına istəməsi, əvvələr tek oynayırdısa artıq bundan sonra oyun oynadıqda belə yanında kiminə olmasına istəməsi və s. şəkildə müşahidə edilə bilər".

Psixoloq sözlərinə belə davam edib: "Ona görə də bu hallarda ən əsas məsələlərdən biri, uşaqlarda



PSIXOLOQ İZAH ETDİ

gü -
vən duyğu-
sunu formalasdırmaqdır. Eyni zamanda bildirmək istərdim ki, insanların belə vəziyyətlərə təkce fi-

ziki hazırlığı yox, həm də, psixoloji hazırlığı baş verən çətin məqamlarda ən önemli faktor rolunu oynayır.

Uşaqların təbii fəlakətlərdən təsirlənməsində ana-atanın da rolu vardır. Belə ki, uşaqların bu vəziyyətlərdən təsirlənməsi ana-atanın təsirlənməsi ilə düz mütənasibdir. Yəni belə demək mümkündürsə, bu vəziyyət nə qədər çox uşaqın yanında müzakire olunarsa, valideynlər həyəcan-təşviş yaşayır, zəzələ və onun fəlakətləri barədə həddindən çox danişsa, uşaqı bu haqda ifrat dərəcədə məlumat verir, uşaq bunu təhlükənin hələ də davam etməsi kimi anlayır və daha çox qorxur. Bu qorxuları bəzən uşaqlar sözlü şəkildə ifadə etməsələr də, bu öz təzahürələrini onların gündelik yaşamında gözsər. Belə ki, müəyyən zaman sonra bu onlarda yuxu pozulmaları, yuxudan ani şəkildə oyanıb ağlamaq, bədən temperaturunun qalxması, qarın ağrıları, hətta altıslatmalar və ciddi itirmə qorxusu fənunda müşahidə edilir.

Bəs çıxış yolu nədir? - Belə vəziyyətlərdə adətən, uşaqların psixo-emosional sferasını sabit saxlamaq üçün ilk növbədə uşaqlar üçün qorxulmayacaq, güvenilir bir yer, zona təyin etmək və onlara birlikdə ora getmək lazımdır. Bunu nə bağılı valideynlər, böyükələr bir mütexəssis fikri da almalı, yəni belə fəvqələdə vəziyyətlərdə harada sığınmaq, güvenli hiss etmek olar kimi məlumatları əvvəlcədən

əldə etmələri yaxşı olar. Bu zaman uşaqlar özünü güvənde hiss edəcək və qorxuları, həyecanları azaltacaqdır. Həmçinin uşaqların baş vermiş fövqəladə hadisələrlə bağlı əlavə məlumat alması, telefona, televizora baxması əsasən tövsiyə edilmir. Xüsusilə valideynlər onları qan, yaralı insanlar, psixoloji ağırılıqlı travmatik videolar izləyəməyə icazə verməlidirlər. Bu uşaqların psixikasına, ələlxüsəs həssas qrupdan olan uşaqlara menfi təsir edəcəkdir. Daha çox sözlü şəkildə məlumat vermək, zərər görmüş eşyaları, dağılmış binələri göstərmək də məqsədə uyğun hesab edilir.

Son olaraq vurğulamaq istədim ki, valideynlər uşaqlardakı bu qorxuları diqqətsiz yanaşmamalı və gözdər etməlidirlər. Əks təqdirdə onlar qorxu və travmanın nəinki böyüməsinə, həm də, bərabərində uşaqlarda digər qorxuların yaranmasına da şərait yaradırlar. Bu səbəbdən də, belə hallar müşahidə olunan uşaqların valideynləri onlara səhəbət etmeli, əgər bu hallar onlarda azalma mütələq ixtisaslaşmış psixoloq dəstəyi alınmalıdır. Psixoloq uşaqla səhəbət etməli, ona suallar verməli və bu qorxunun səbəbini aşkarlayaraq onun üçün xüsusi bir program hazırlanmalıdır. Vaxtında alınan psixoloq dəstəyi və davamlı təşkil olunan seanslar sayesində uşaqlarda qorxu və travmaları correksiya etmə mümkündür".

Ayşən Vəli

Mənim ana dilim, mənim kimliyimdir, vüqarımızdır. Xalqımızın varlığıdır. Bizim ana dilimiz vüqarımızdır, tariximiz, keçmişimiz, bu günümüz və gələcəyimizdir. Bu günə qədər tarixi reallıqlar deməye əsas verir ki, çox ziddiyətli yollar keçmiş Azərbaycan dili öz zənginliyini və saflığını qoruyub-saxlamışdır. Ulu Öndər Heydər Əliyevin müdrik fikirlərini xatırlatmaq yerinə düşər. Müstəqilliyimizin 10-cu ildöñümünə həsr olunmuş mərasimdə Ümummilli Lider Heydər Əliyev demişdir: "Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycan dövlət dilinin, ana dilinin hakim olmasıdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var".

Hər bir milletin maddi və mənəvi irlisini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olan dili, öz ana dilini insanlar yaxşı bilməli və onu qorunmalıdır. Ana dili insanın mənəvi aləminin zənginleşməsində, dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. Ana dili milletin özünməxsusluğunu qorumaqla yaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irlisi ilə tanış olmağa, onlarla ənəsiyyət qurmağa imkan yaratır. Dünyanın bir parçası olan Azərbaycanda fevralın 21-i bütün dünyada olduğu kimi, Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Bangladesin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürüləsi hadisəsinə bir daha insanların xatırsında canlandırır. Ana dili insanın mənəvi aləminin zənginleşməsində, dünyagörüşünün genişlənməsində, mükemməl təhsil almışında, öz soydaşları ilə ənəsiyyət qurmasında mühüm rol oynayır.

Dil hər bir milletin varlığını ifadə edən, maddi və mənəvi irlisini qoruyan və inkişaf etdirən vasitədir. Dil ənəsiyyət vasitəsidir. Dil milli şurun və milli kimliyimizin formalşamasında mühüm amillərdən biridir. Xalqımızın ən zəngin milli-mədəni irlisi onun adət-ənənələri, mədəniyyəti, tarixi və dilidir. Bu əsasda formalşdırılan milli-mənəvi dəyərlər sistemi zaman-zaman qorunub-saxlanılmış və bu günümüzə qədər gəlib çatmışdır.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədile hər il keçirilən Beynəlxalq Ana Dili Günü insanlara öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Yaşadığımız tarixi illərə nəzər salsaq görək ki, tarixdə humanist, sülhsevər, mehriban və xeyirxah xalq kimi məşhur olan, uzun əsrlər boyu həm onu əhətə edən qonşularla, həm də bütün digər xalqlarla dostluq, qardaşlıq münasibətlərində yaşayan, tolerantlığın ünvanına çevrilən, sülhün qorunmasına töhfələr verən Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində ağır sınaqlardan çıxmışdır. Azərbaycana ərəb işğalçıları, sonralar isə fars, mongol və başqaları basqın etsələr de xalqımız öz varlığını qoruduğu kimi, doğma dilini de mühafizə edib, onu saxlamışdır. Azərbaycan dili ərəb istilası dövründə iki əsr əsərət altında olmuş və bu baxımdan da, dilimizə ərəb-fars mənşəli sözələr daxil olmuşdur. Ərəb elifbası deyişirildikdən sonra latin qrafikasına keçək də, bu, uzun sürməyən bir proses olmuşdur. Belə ki, sovet imperiyasının Azərbaycanda hökmranlığı, sözsüz ki, öz təsirini göstərməye bilmədi. Rus şovinizminin təsiri nəticəsində, elifbamızın dəyişməsi, kiril elifbasına kecid, ana dilimizin zəifləməsinə getirib çıxardı, saflığına və təmizliyinə mənəvi təsir göstərdi. Belə ki, ərəb-fars mənşəli sözələr zəngin olan ana dilimiz rus mənşəli sözələr bir qədər zəifləmeye başladı. Onu da qeyd edək ki, bu proseslər dilimizə nə qədər təsir etsə də, digər tərəfdən, Azərbaycan ziyalılarının dilin saflığı və təmizliyi uğrunda mübarizəsi, ana dilimiz qorunmasına yönəldilmişdir. 19-cu əs-

Kimliyimiz, vüqarımız Azərbaycan dili

Prezident İlham Əliyev: "Azərbaycan dili bizi bir xalq, bir millət kimi qoruyub"



"Beynəlxalq Ana Dili Günü insanlara öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır"



rin sonu, 20-ci əsrin əvvəllərində dil uğrunda mübarizə daha da sürətləndi. Dilin təmizliyi istiqamətində çox ciddi addımlar atılmışa başlandı. Dilçi alımların yaratdığı əsərlər Azərbaycan dilinin leksikologiyasına, qrammatikasının və onun semantik xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmişdir.

1969-cu ildə başlayaraq, Azərbaycan dili sahəsində aparılan İslahatlar öz nəticəsini verməye başladı. Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərəfli inkişafı, işlek dilə çevriləməsi, Beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşüncəniş siyasetinin nəticəsidir. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükemməl bilməlidir", - deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqədən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşlığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu, dilimizə qarşı

Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə, müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifba Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Ferman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasetin əsasını təşkil edən amillərdəndir.

2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünmüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.

Ümummilli Lider gənc nəslin ana dilini düzgün, hərəfli və elmi əsaslar zəminində mənimşəməsini tövsiyə edirdi: "Öz diliyi sevməyən adam öz tarixini bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əger onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayıcaq, onda vətənpərvərlik duyuları, hissiyatı olmayıcaq."

"AZƏRBAYCAN DİLİ O QƏDƏR ZƏNGİNDİR Kİ, HEÇ BİR XARİCİ KƏLMƏYƏ EHTİYACI YOXDUR"

Ulu Öndər Heydər Əliyevin müdrik siyaseti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyaseti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir. Dövlətimizin başçısının "Azərbaycan dilində latin qrafikası ilə kütłəvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçi-liyin inkişafına dair Dövlət Programı"nın təsdiq edilmesi haqqında", "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilmesi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilində istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fermanı və bu istiqamətdə görülən işlər dilimizə inkişafına böyük qayğınnı təzahüründür.

Hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşı olan dili kimliyimizi təsdiq edir.

"Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, bir millət kimi qoruyub... Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorunmayıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Digər tərəfdən, gənc nəsil imkan verməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Lügətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu bizim bəhədəki ən böyük nailiyyətimiz olacaqdır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Zümrüd BAYRAMOVA

"Paşinyanın həyəcanı üzündə idi"

Elşən Musayev: "Panel müzakirələrində və plenar iclasda Prezident İlham Əliyevi izləyərkən rəhbərimlə, dövlətimlə bir daha qürur duyдум"

- Elşən müəllim, Münxen Təhlükəsizlik Konfransı keçirildi və burada Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarına söykənən çıxışlar etdi. Bununla bağlı na deyə bilərsiniz?

- Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş olan plenar iclasda Cənab Prezident İlham Əliyevin iştirakı və dövlət başçımız tərəfindən Azərbaycanın maraqlarının en yüksək şəkildə qorunması diplomatiyamızın növbəti uğurudur. Möhtərem Prezident öz çıxışında bir çox məsələləre toxundu, sühle bağlı fikirlərini açıqladı, qarşı tərefin və dünyadakı güclərin bölgədəki sabitliyin bərpası üçün nə etməli olduğunu söylədi və en nəhayət, bir sıra mövzularla bağlı konkret, tutarlı iradlarını bildirdi. Bir az obrazlı deşək, Münxen Təhlükəsizlik Konfransı İlham Əliyevin parlaq qələbəsi və Paşinyanın növbəti nakutu idı və məlum Konfrans bir daha sübut etdi ki, Ermənistən ayıldır, illərdir sərgilədiyi imitasiya, spekulasiya heç bir işə yaramır. Bölgeyə mütləq sülh lazımdır. Fəqət, gerçək bir sülh! Həmin sülhün bərqərar olması üçünse Ermənistən tərəfi reallıqları gözə almalı, Avropanın üst qurumları və həmin qurumların nümayəndələri faydalı cəhdər etməli və Azərbaycanın diktə etdiyi şərtlər yerinə yetirilmelidir. Eyni zamanda, Qarabağda məskunlaşan erməni icmasının nümayəndələri ile praktiki təmaslara başlamağın mümkünlüyü, ilk növbədə, Qarabağ xüsusi misiyalarla göndərilmüş Vardanyanın bölgədəki separat fealiyyətinə son qoymaqdan keçir. Çünkü bu adam xəstə təfəkkürdədir, bu adam cinayətkardır, Avropada şirkət pulların yuyulmasına adı keçən canidir, missionerdir, saxtakardır və kimlinin sıfarişi ilə ortada olduğu da məlumdur. Cənab Prezident İlham Əliyev də öz mükəmməl çıxışında cinayətkardır, "Dağlıq Qarabağ" inzibati vahidinin olmadığını hər kəsin diqqətinə çatdırıldı. Heç şübhəsiz ki, Konfransda bərqərar olan diplomatik üşünlüyü Azərbaycanın mövqeyini daha da gücləndirəcək və növbəti uğurlarımız üçün vəsilə olacaq.

- Ermənistən baş naziri panel müzakirələrə özünü ifşa edən



Demokratik Maarifçilik Partiyasının sədri, Millət vəkili Elşən Musayevin "Səs" qəzetinə müsahibəsi

və dövlətini çox pis vəziyyətdə qoyan fikirlər səsləndirdi. Bu vəziyyət Ermənistən yanlış siyasət yürütdiyünün göstəricisi sayla bilər?

- Paşinyan hələ danışmadan önce həyəcanı üzündə idi. Ona görə də, növbəti spekulyasiyalara əl atmaq, dəxilsiz, mövzuya aid olmayan məsələlərə yönələn istədi və özünü çox pis vəziyyətə saldı. O, əslində verilən sualları cavablandırımlı idid. Amma cavablandırımadı, cünki danışmağa sözü yox idi.

- Cənubi Qafqaz ölkələrinin başçılarının panel müzakirələrində Prezident İlham Əliyev Ermənistən və onun havadarlarını ifşa edən çıxışlar etdi. Bunu bir daha Azərbaycan Prezidentinin diplomatik qələbəsi hesab etmək olar?

- Bir daha xüsusi vurğu ilə bildirmək istəyirəm: Münxen Konfransında Cənab Prezident son dərəcə parlaq nitq söylədi, hər kəsin cavabını lazımlı formada verdi və Azərbaycanın maraqlarını en mükəmməl şəkildə müdafiə etdi. Panel müzakirələrində və plenar iclasda Prezident İlham Əliyevi izləyərkən rehbərimlə, dövlətimlə bir daha qürur duyдум.

- Paşinyan Laçın yolunun açılmasından danışdı. Niyə o qəçqırın öz yurdularına qaytması, silahlı terrorçuların Qarabağdan çıxarılması, Zəngəzur dəhlizinin açılması kimi vacib elementlərin yer aldığı 10 noyabr razılaşmasından danışmadı? Sizə, niyə riyakarlıq etdi?

- Paşinyan indiye qədər həmişə "oyun" oynamaya çalışıb, yalnız və

yalnız özünə sərf edən məsələləri qabardıb. Cox doğru buyurursunuz ki, bəs Qarabağda məskunlaşan silahlı terrorçular oradan nə vaxt çıxaçaq, Zəngəzur dəhlizi nə zaman açılacaq? - Bax, bu sualları Paşinyan cavabsız qoyma və ona görə də, Prezident İlham Əliyevin sərt təpkiyi ilə üzləşdi. Cənab İlham Əliyev həmin məqamda Paşinyana "dərs" verdi. Məhz "dərs"! Açıqca da söyledi ki, cinayetkar Vardanyan bölgədən çıxməlidir. Yalnız bundan sonra erməni icmasının nümayəndələri ilə paraktik temaslara keçile bilər. O ki qala Zəngəzur dəhlizi məsələsində, biz dəfələrlə söylemişik ki, o dəhliz açılmalıdır və açılacaq. İndi ola bilər, Paşinyan verdiyi sözlərdən boyun qaçırınsın. Amma hər şey onun iradəsi ilə həll olmur ki. Biz əger deyirikse açılacaq, deməli, açılacaq. Paşinyan bu məsələ ilə bağlı zəmanında öz razılığını verib və sözündən qaçsa, onu buna məcbur edəcəyik.

- Paşinyan əvvəlki konfransda olduğu kimi, bu dəfə də özünü pis vəziyyətdə qoyma. Bu kimi ağır vəziyyət onun sonunu gəti-rə bilərmi?

- Paşinyanın heç vaxt əvvəli olmayıb. Onun elə həmişə sonu olub. İndiki vəziyyəti isə dibdir. Yəni, sonun da sonu. Bədbəxt siyasetçidir o. Bədbəxt, məglub və oyunbaz.

- Müzakirələri təşkil edən Almaniya Kanslerinin keçmiş müşaviri açıq şəkildə erməni maraqlarından çıxış edirdi. Bu, birbaşa Qarbin müsəyyən maraqlı dairələrinin ona verilən təlimatı ola bilərmi?

- Bəli, doğru buyurursunuz, mən də keçmiş müşavirin ovqatında və hərəkətlərində provokasiya elementləri gördüm. Amma nəticə? Olmadı nəticə. Təpki görünçə dərhal geri çəkildi və ondan sonra da əger diqqət etdinizse, nitqində, fikirlərində ciddi bir rabitəsizlik yarandı. Bələ provokasiyalarla erməni təəssüb-kəşləri heç nəyə nail ola bilməzler. Necə ki, ola bilmədilər. Çünkü onların qarşısında müdafiə və ləyaqətlili Prezidentim İlham Əliyev vardi. Həminin cavabını da lazım olan formada verdi. Eyni zamanda, hər kəse gerekli mesajları gönderdi.


Gülyanə

Sosial şəbəkələr üçün sərfəli mobil internet!

Sərfəli qiymət qarşılığında üstün xidmət təklif edən "Nar" aktiv sosial şəbəkə istifadəçiləri üçün "CavanNar 9" tarifini tövsiyə edir. Bu tarifi istifadə edən "Nar" abunəçiləri ümumilikdə 10 GB həcmində internet paketini ayda cəmi 9 AZN-ə əldə edir.

Bundan başqa, "CavanNar 9" istifadəçisi təqdim edilən paketi bitirdiyi halda, əlavə internet paketini də daha sərfəli qiymətə sıfariş edə bilər. "CavanNar 9" istifadəçiləri üçün nəzərdə tutulan əlavə internet paketləri qiyməti 500 MB üçün 2 AZN, 1 GB üçün 4 AZN təşkil edir. "CavanNar 9" tarifində olanların daha rəhat ünsiyyəti üçün də əlavə olaraq aylıq 500 dəqiqə tarifdaxili dənişiq bonusu təqdim olunur.

Tarife qoşulmaq üçün sadəcə *777#9#YES yığmağınız kifayətdir. Tarif haqqında daha etrafı məlu-



mati nar.az/cavannar-9 səhifəsindən əldə edə bilərsiniz.

"Nar" hal-hazırda 2,2 milyon abunəçiye yüksək keyfiyyətli rabitə xidmətləri göstərmekdedir. "Nar" son 3 ilde Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadıq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



ENDİRİM

Matanət Məmmədova

Bir qədər də ticarət mərkəzləri, market, mağaza, "butik"lərdə endirim "siyasəti" ilə bağlı danışmaq bu aralar lap yerinə düşər. Bu "siyasətin" digər tərəfləri ilə yanaşı, ən əsas tərəfini-insanların aldadılması məsəlesi ni xüsusi vurğulayaq ki, aldadılmayaq.

Endirim... Bu, hansı hallarda baş verir, bir qədər bu məsələyə aydınlıq getirək. Məsələn, ticaret mərkəzləri, mağaza və "butik"lərdə o zaman endirim kampaniyaları başlayır ki, hansısa məhsullara alıcı marağı olmur və onlar getirildiyi kimi də vitrinlərdə qalırlar. Digər tərəfdən isə, məsələn, qış fesli artıq başa çatır, baxırlar ki, vay, ne qədər məhsul qalib vitrinlərdə, düşüñürler ki, bunlara bir qədər endirim edək satılsın ki, gelən qış yenidən ola geyimlər getirərik. Hə, bir də adətən kiçik ölçülər bir o qədər çox alınır. Nəyə görə? Bunun da səbəbi var. Çünkü kiçik ölçülərə olanlar bizim övladlarımızdır. Hər kəsin isə maddi vəziyyəti bu geyimlərdən bol-bol almağa imkan vermədiyi üçün endirim kampaniyalarında, adətən, kiçik ölçülərə daha çox təsadüf edirik. Bəli, endirim kampaniyaları olur, bundan yararlananlar da olur. Lakin endirim "siyasətinin" hər birimizin bilmədiyi tərəfləri var ki, bu, ağlımızla belə gəlmir.

Beləliklə, endirim kampaniyaları başlayır. Bütün qapı və pəncərələrə böyük rəqəmlərlə 70%, 50% faiz yazılır ki, diqqətləri çəksin. Biz də təbii ki, həmin endirim faizlərini görürük, bir-birimizə xəber verib sevinc və təlaş içərisində həmin mağazalara yollanırıq... Məsələn, yolumuzu ticaret mərkəzlərindən salırıq. Yaxınlaşırıq endirim kampaniyaları olan mağazalara. Baxıraq qiymətlərə, görürük ki, Allah, həle bunun qiyməti endirilib bele bahadır, gör əvvəlki qiyməti necə imiş. Beləliklə gəzirkir, gəzirkir, görürük ki, yox, bu qiymətlərlə biz buradan vurtut bircə ədəd ne isə ala bilərik ki, bu da... Necə ki, bədli filmlər var, bilinməyən sonluqla bitir, usaqlıda həmişə ata-anamıza deyirdik ki, bəs bunun axırı necə oldu, onlar da deyirdi ki, bu sonluğu anlamaq artıq tamaşaçının ixtiyarına verilir. Hə, bax, tutaq ki, vur-tut bircə məhsulun aldıq. Sonra nə baş verəcəyini isə, əziz oxucular, düşünmək sizin ixtiyarınıza verilir.

Bir qədər də ərzəq məhsulları barədə. Necə ki, bazarlarda gəyərti, meyvə-tərəvəz satıcı görür ki, elində xeyli məhsul var, xarab olacaq, bir qədər qiymətdə endirim edir, camaati səsleyir, onlar da gəlib alırlar. Marketlər də elədir. Görəndə ki, bu məhsulun son istifadə tarixinə günər qalır, onda endirimlərə başlayır. Marketlər girirsən, böyük hərflərlə yazılın "Endirim" sözü səni qarşılıyır. Sevinc içərisində yaxınlaşırsan, "nə gözəl", - deyib başlayırsan səbətə yiğməga.

Bəli, bunlar endirim haqqında gördükümüz, bildiyimiz və bunların əsnasında deyə biləcəklərimizdir. Keçək endirimdə bəzən insanların aldadılması məsələsinə ki, bu, qəsdən edilir, təsadüfen olur, deyə bilərəm, lakin qarşılışında "yanlışlıq", - deyib özünü müdafiə edənlər çox olur. Bu yaxınlarda marketlərdən birində ətdə olan endirimdən faydalanan üç kilogram alan, sonra çəkə baxarkən onun endirimli yox, əvvəlki qiymətini ödədiyi görən həmkarımızdan birinin başına gələn hadisə kimi. Həmkarımız çox pul ödədiyini düşünür, bunu yoldaça görür və yenidən marketə qayıdır. Orada bunu araşdırarkən məlum olur ki, bəs endirim dünən bitibmiş, lakin yaddan çıxıb endirimli qiymət vitrində qalıb. Bu sözler sizcə həqiqət nə qədər yaxındır? Sözlər səbətə deyib, endirim dünən idi, bitib, qiymət yaddan çıxıb deyişdirilməyib. İnanan daşa dönsün.

Beləliklə həmkarımız birtəhər ki, onlarla "anlaşıb", endirimli qiymətlə alındığı eti də götürüb oradan uzaqlaşır. Bax buna görə də hər kəsin diqqətlə olmalıdır. Çünkü alındığımız məhsulları səbətə yiğirir. Sonra da kassada ümumi şəkildə ödəniş edirik. Bize endirimdə olan məhsulları həqiqətən də o qiymətə satılmasının çox halda fərqində olmuruq. Lakin fərqində olmağa çalışırıq. Çəkə tez-tez baxsaq, belə hallarla qarşılaşıǵımızı görə bilərik. Çünkü bu, dəfələrlə olur. Soraqlaşsaq, elə bir ailə olmaz ki, bu kimi hallarla ən azından bir-iki dəfə qarşılaşmasın. Ona görə də aylıq-sayıq olmaq lazımdır. Həm istifadə müddətinə sayılı günlər qalan məhsulü alıb kiminsə ticarətinin zəifləməsinə imkan verməyək, həm də endirimli qiyməti deyil, əvvəlki qiyməti ödəyək, bu, doğru olan məsələ deyil.

Qaldı ticarət mərkəzlərində, mağaza və "butik"lərdə geyim məhsullarının endirimli qiymətlərlə satışına, burada da bizi aldatmağa çalışınlar az deyil. Məsələn, baxmayaraq ki, qapı-pəncərələrinə "Böyük endirim" yazıb, camaatda maraqlı yaradırlar, lakin burada endirim "siyasətindən" ele məharətlə istifadə olunur ki, nə göz görür, nə də könül bulanır. Belə ki, qiyməti öz aralarında bir qədər qaldırıb, sonra da endirimli qiymətə salırlar, bu da əslində əvvəlki qiymət olur. Lakin "Endirim" çağırışı şüuraltında özüne necə yer edir, gedirik, alırıq, həle razi da qalırıq ki, endirimlə alıdır.

Belə, endirim "siyasəti" haqqında bildiklərimiz bundan qat-qat artıq olsa da, lakin yazını uzatmamaq xətrine bu qədər danışmalı olduğunu. Uzun sözün qisası, aylıq-sayıq olaq ki, aldanmayaq. Bu endirim söbəti çox halda boş səhəbdirdir...

Ermənistan Azərbaycandan növbəti zərəbəni Münxendə yene də Prezident İlham Əliyevdən aldı. Paşinyanın sülh müqaviləsi, Laçın yolu, delimitasiya və demarkasiya prosesləri, Qarabağdakı ermənilər barədə dediklərinə qarşı qoyulan argumentlər baş nazırın "mat"ına səbəb oldu. Qarabağın sülh danışqlarında bir müzakirə mövzusunu olmadığını Azərbaycan Prezidentinin dilindən bir daha səsləndirilməsi Ermənistanın siyasi dairələrində şok effekti yaratdı. Əslində nəticə gözlənilməz deyildi, amma rəsmi İrəvan ele başa düşdü ki, baş tutmayan son Brüssel görüşüne görə Avropa Azərbaycanı cəzalandıracaq. Amma ermənilərin gözləntiləri olmadı, Azərbaycan mövqeyində deyişmez olduğunu bir daha həm amerikalılara, həm də avropalıllara göstərdi.

Hər yazımızda "erməni mərəzi" və "pəres-tişkarlarının" onlara məqsədi dəstəklərindən danışırıq, sübutlar

gətiririk, səbəbləri-ni də araşdırmağa çalışırıq. Erməni yalanlarına, saxta tarixi uydurmalara qətblilərin reaksiyalarından səhbət açarkən ikincilərin bu addımı bilerək-dən, xristian həm-rəyləyindən, Azərbaycana qarşı milli-dini ayrıseçkilik mövqeyində çıxış edərək atdıqları ortaya çıxır. "Erməni mərəzi" deyərkən bu xəsteli-yin infeksion, yolu xucu olmadığını, yalnız ermənilərin genetik mutasiyaya uğradıqları səbəbindən həyatda qazandıqlarını söyləyə bileyrik. Onlar tarixdə yalnız ideya olaraq ortaya atılmış, heç bir yerde rəsmi sənəd kimi təsdiq olunmamış, yaxud heç bir ölkə tərəfindən rəsmi olaraq tanınmamış, parlamentlər tərəfindən ratifikasiya olunmamış kağız parçasına əsas sənəd kimi istinad edirlər. Arxivlərdəki tarixi sənədlərə ermənilərin dövlət kimliyini təsdiq etmek üçün qanunsuz müdaxilələr etmək də erməni xəstəliyidir.

Hələ sovetlər dönməndə Ağdərənin Marağa kəndində ermənilərin Qarabağa köçürülməsinin 150 illiyinə ucalmış abidə var idi. I Qarabağ müharibəsi başlayanda digər tarixi yazılar kimi, Marağadakı abidənin üzərindəki yazılar da silindi, amma əlimizdə olan fotoslar bu faktı birdefəlik silməyə imkan vermedi. Sovet hakimiyyəti illərində Xocalı-Xankəndi yolunun üstündə inşa edilmiş "Nənə ve baba" abidəsinin de bəmaraqlı tarixcəsi var. Onun hazırlanması və qoyulması ərefəsində ilk adı "Nənə və baba" olub. Həmin dövrə narazılığa baxmayaraq, ermənilər həmişə olduğu kimi yene də Moskvada özlərinə havadar təpiblər və "Biz və bizim dağlar" adının qoyulmasına nail olublar. Bunu da belə əsaslandırlılar ki, Qarabağ uzunömürülər məkanı olduğundan bu abidədə yaşlı insanlara həsr olunur. Əslində isə millətçi ermənilər "Biz və bizim dağlar" adında da Qarabağın onlara məxsus olmalarını tarixə sırımaq isteyiblər. Halbuki, abidə 1967-ci ildə Azərbaycanın büdcəsində ayrılan maddi vəsait hesabına tikilib.

"Böyük Ermənistən" uydurması və Qarabağ...

Gələk, ən böyük "erməni mərəzi" sayılan "Böyük Ermənistən" uydurmasına. Ermənilər iddia edir ki, Türkiye və Ermənistən "de-yure" sərhədləri SSRİ və Türkiye arasında bağlanmış 23 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə əsasən yox, (Rusiya SFSR, Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistən SSR və Türkiye Böyük Millət Məclisi arasında), ABŞ prezidenti Vudro Wilsonun I Dünya müharibəsi başa çatıldıqdan sonra teklif etdiyi və 10 avqust 1920-ci ildə imzalanan Sevr müqaviləsinə əsasən müyyən edilməlidir. Ermənilərin saxta iddiaları isə bunu tarixi fakt kimi öxeyirən saxtalasdırmaq cəhdində başqa bir şey deyil. Ermənipərəst mövqeyi ilə seçilən Vudro Wilson hətta Ermənistəni ABŞ mandatına çevirmek istəyirdi. Antitürk siyaset yürüdən

Erməni xəstəliyi və bərələn gözlər



gi Ermənistanın gələcək taleyini şübhə altına qoyur. "əslində bizim də istəyimiz budur" düşünün oxucularımıza dərnək istərdik ki, eger tərəf kimi Azərbaycan ortada olmasayı onların fikirlərində həqiqət olardı. Sülh müqaviləsini əvvəl-axır hələ də xəyallar dalınca qaçan Ermənistanla bağlaşmali olacaqıq.

Paşinyan isə "Qarabağ hərəkatı"nın ildö-nümü ilə bağlı Ermənistən mediasına verdiyi açıqlamada bildirib ki, bu, "erməni xalqının öz iradəsini ifadə etmək və öz torpaqlarında ləya-qatlı yaşamaq hüququnu qorumaq məqsədi daşıyır". O qeyd edib ki, 35 ildən sonra "Qarabağ erməniləri ciddi sınaqlarla üz-üzədir" və bu gün blokada şəraitində yaşayan soydaşlarımız öz hüquq və təhlükəsizliklərini müdafiə etdiklərini bəyan etməyə məcburdurlar. Baş nazir əmin edib ki, Ermənistən hakimiyyəti "beynəlxalq diqqəti" Qarabağdakı humanitar böhvana" yönəltmək üçün səylərini artırmaq davam edəcək, "çünki bu, yeganə yoldur".

Paşinyan bildirib ki, "1988-ci il fevralın 20-de Dağılıq Qarabağ Vilayət Xalq Deputatları Sovetinin növbədən kənar sessiyası keçirildi və orada "DQMV-nin Azərbaycan SSR-dən Ermənistən SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistən SSR Ali Sovetlərinə müraciət haqqında" qərar qəbul edildi". Beləliklə, baş nazir özü də etiraf edir ki, Qarabağ Azərbaycanın tərkib hissəsi, suveren əra-zidir. Ermənistən baş naziri ərz edib ki, "Ermənistən tərəfi beynəlxalq ictimaiyyətin diqqətini Qarabağdakı humanitar böhvana cəlb etmək üçün səylərini artırmaqdə davam edir".

Eyni zamanda, Ermənistən sosial-iqtisadi problemlərin həlli, təhlükəsizlik problemlərinin həlli, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin yaradılması istiqamətində ardıcıl addımları davam etdirəcək".

Paşinyanın sözlərinə görə, bütün səylər sülh gündəminin irəliləməsinə yönəldilmişdir. Amma necə? Əger sülh yollarının arandığı, hətta konkret sənəd üzərində ciddi işin aparıldığı bir məqamda Ermənistən hakimiyyətinin destruktiv hərəketləri olmasa danışqların, müzakirələrin məhsuldarlığından danışa bilerik. Əger AŞPA-nın Ermənistən tərəfindən öhdəliklərin yerinə yetirilməsinin monitoringinə cavabdeh olan faktarda qrupun üzvləri Kimmo Kilyunen (Finlandiya) və Boriana Oberqin (İsveç) Basarkeçər rayonunun qubernatoru Karen Sarkisyanın müşayiəti ilə sərhəd kəndlərində icmalarla görüşləri olmasayıdı. AŞPA həmmərəziləri Vardenis şəhər meriyanının binasında iclas keçiriblər, iclasda Ermənistən parlamentinin vitse-spikeri Ruben Rubinyan və hakim partiyadan olan deputat da iştirak edib. Qubernator 13-14 sentyabr 2022-ci il tərixlərində "Azərbaycanın təcavüzü nəticəsində dəymış ziyan" təqdim edib. Yenə yalan, yene yudurma. Azərbaycan nümayəndələrinin olmadığı müzakirələrdə ermənilərin saxtakarlılığı yol vermələri birinci hadisə deyil. Amma ermənilərin son 30 ildə işğal etdikləri Azərbay-

Baş nazir nokauta necə düşdü?

Məqaləyə təsadüfən Paşinyanın Münxendə növbəti fiaskosu ile başlamadıq. Ermənistən baş naziri digər ermənilərdən heç nə ilə fərqlənmir. Saxta tarixi yaymaqdə, bu yalanları istinad etməklə Paşinyan məsuliyyət daşı-

can ərazisində etdikləri vandallıqlar, vəhşiliklər, dağıntılar hələ də qalmadı. AŞPA-nın müşahide missiyası reallığı öyrənmək istəyində səmimi deyil. Əger qurumun nümayəndələri işğal dövründə bir dəfə də ermənilərin törətdiklərini təftiş etməyiblərə, onda indiki monitorinqin mənası nedir? Azərbaycan əraziləndəki dağıntılar təbii felakət səbəbindən baş verməyib. Bu vandallıqların altında imzası olan biriləri var. Onların birincisi Ermənistən adlı dövlətdir və onun cinayətkar rəhbərliyidir.

Bəs 35 il bundan əvvəl nə baş vermişdi?

Ermənistəndə erməni millətləri "Qarabağ hərəkatı"na başlamışdır. Hərəkatın ilkin məqsədi Azərbaycanın suveren ərazisi saylan "Dağılıq Qarabağ Muxtar Vilayəti" adlı torpaqları Ermənistəna birləşdirmək idi. 1987-ci ildə Ermənistən SSR-də və DQMV-də erməni millətindən olan sakinlər arasında muxtar vilayətin Ermənistən SSR-in tərkibinə verilmesi telebi ilə imzalar toplanmışdı. Bu kampaniyani "Referendum" adlandırdılar. Dekabrin 1-i ermənilər toplanmış imzaları Sov. İKP MK-nın qəbul şöbəsinə təhvil verirlər. Nümayəndə heyətinin üzvləri Mərkəzi Komitənin qəbul şöbəsinin müdürü Kriqin ilə, Sov. İKP. Mərkəzi Komitəsinin siyasi bürosuna naməzəd P.N. Demiçev, Sov. İKP-nin MK-nin millətlərərəsi münasibətlər üzrə alt şöbəsinin müdürü V.A. Mixaylov ilə görüşlər keçirir. Fevralın əvvəli Qarabağ ermənilərindən ibarət dəha bir nümayənde heyəti Moskvada Mixaylov və SSR-nin xarici işlər naziri Qromiko ilə görüşür. 1988-ci ilin yanvarında Qarabağda aşağıdakı məzmunlu vərəqələr yayılmağa başladı: "Kolxoz və sovxozlarda eləcə də vilayətin aparıcı müəssisələrində ümumi həmkarlar ittifaqı, komsomol və partiya yiğincaqlarının keçiriləsi və bu yiğincaqlarda "Qarabağın Ana Vətənə birləşməsi" məsələsinin müzakirəsinin vaxtı gəlib çatmışdır. Aşkarlıq və demokratiya ruhu bu məsələnin açıq səmimi müzakirəsi üçün təkan olmalıdır. Yiğincaqlarda qəbul olmuş qətnamələri möhürürlə təsdiq edərək Sov. İKP-nin MK-nə göndərmək lazımdır".

Fevralın 16-dan Martin 2-nə kimi Xankəndiñin merkezi meydanında fasilesiz nümayişlər keçirilir. Həmin ayın 20-i vəsadətə dəstək olaraq İrvanda ilk nümayiş keçirilir. Martin 1-də Xankəndidə separatçı-terrorçu "Krunk" təşkilatı yaradılır, xalq "drujina"ları teşkil olunur. "Drujina"ların ilk işlərindən biri Xankəndidə yaşayan azərbaycanlıları qovmaq və onların əmlakını talan etmək olur. Tomas de Vaal öz kitabında qeyd edir ki: "Krunk Qorbaçov dövründə Sovet ittifaqında ilk təşkilat idi ki, tətili siyasi silah kimi istifadə etməyə başladı".

Fevralın 26-sı Sovet ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov Kremlə Zoriy Balayani və Silva Kaputikyan qəbul edir. Görüşdə Qorbaçovun erməni əsilli köməkçisi Qorqı Şaxnazarov da iştirak edir. Şaxnazarov yazır ki, Qorbaçov Qarabağ ətrafında baş verən hadisələri "Arxadan vurulan zərbe" kimi səciyyələndirdi. Həmçinin o qeyd etdi ki, "azərbaycanlıları çətinlikle sakitleşdirir, əsası isə təhlükəli pre-sident yaranır. Ölkədə onlara potensial etnik qarşışdırma ocağı var, Qarabağ məsəlesi, zoraki əməllərə əl atmağa cüret etməyənləri buna ilhamlandırdı bilər".

Qorbaçov Dağılıq Qarabağın Ermənistəna verilmesi fikrini guya qəbul etmirdi, amma "dana baltanın destəyini artıq murdarlaşdırı". Qorbaçovun Fransaya və ABŞ-a, oradan isə Yaponiyaya sefərləri və burada keçirdiyi protokoldan konar görüşlər SSRİ-nin dağmasını sürətləndirən Qarabağ hadisələrini getdikcə qızışdırır, iki qonşu xalq arasında qanlı qarşışmaların şiddetini artırırı...

Bəli, erməni mərəzi 44 günlük müharibəyə rəqmən hələ de sağalmayıb, başqa simptomları ilə özünü bürüze verir. Öz yalanlarına inanın ermənilər rəhbərliyi səviyyəsində manipulyasiya ilə vaxt udmağa çalışırlar. Gah Moskova, gah Parisə, gah da Vashingtona bərələn gözlər erməniləri çəş vəziyyətə salıb.

V.VƏLİYEV

Azərbaycançılıq ideologiyasının bazası: Milli mədəniyyət və mənəvi dəyərlər üzərində inkişaf strategiyası

“Mədəniyyətimiz, mənəvi dəyərlərimiz təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın, dövlət quruculuğu prosesinin mühüm atributudur” - Heydər Əliyev



Tərixdən məlum olduğu kimi, ta qədimlərdən in-diyədək Azərbaycanda dini və etnik tolerantlıq hökm sürür. Odlar Yurdunda çoxsaylı etnik qrupların, dini kofessiyaların nümayənləri mehriban qonşuluq şəraitində, qaynayıb-qarışmış ortaq dəyərlər əsasında yaşayıllar. Müasir inkişafımız da məhz bu dəyərlər üzərində davam etdirilir. Azərbaycançılıq ideologiyasının əsas bazası da bunun üzərində bərqpərvərdir.

Mənəvi dəyərlərin yaşadılmasında Azərbaycan nümunəsi

Mənəvi dəyərlərin meydana gələməsi bəşər övladının öz yaşam kriteriyalarının və canlı aləmle qarşılıqlı münasibətləri zəminində formalaslaşdırır. İlkin dövrlərdə dinlər cəmiyyətin həyatını nizama salıb, qayda-qanunları təsbit edib, əxlaqi kriteriyaların bərqpərvər olunmasını təmin edib.

Sonra fərqli mədəniyyətlər formalaslaşdırıcı və dünya bu sahədə də zənginliklər qazanıb. Bəzən hökmardalar və dini rəhbərlər mənəvi dəyərlərin önüne keçərək insanlarda xof, cəhələt yaratmaq iddiasında olsa da, bir çox şərqi ölkəsində mənəvi dəyərlərin möhkəmliliyi, milli dayanıqlılıq buruna imkan verməyib.

Azərbaycanda da tarixən bələ olub. Xalqımız həmişə sülhsevər, mədəniyyət aşığı və dostpərvər

olub. Məhz bu müsbət xüsusiyyətlər müxtəlif etnik, dini qrupların bir ölkədə mehriban yaşamasını təmin edib. Ölkənin mənəfeyi, xalqın ümumi maraqları etnik və dini mənsubiyetindən asılı olmayıraq hamı üçün müqəddəs olub. Heç bir zamanında ayrı-seçkilik hali olmayıb. Bu baza üzərində inkişaf edən Azərbaycan Ermenistan kimi monoetnik dövlətdən fərqli olaraq vətəndaş dövləti kimi formalaşıb. Əger dünyaya baxsaq, bütün güclü və inkişaf etmiş dövlətlər məhz bu prinsip üzərində vətəndaş cəmiyyəti, vətəndaş dövləti bazasında qurulub. Azərnaycançılıq ideologiyası Azərbaycanda, hətta ondan kəndən yaşıyan azərbaycanlıları birleşdirən əsas dəyərdir.

Əlbətə, bəzəi xarici mərkəzlər tərəfindən ölkəmizdə de etnik və dini zəmində qarşılurmalar yaratmağa cəhdler olub. Bu cəhdler heçmən bir nəticə verməyib. Lakin bu baza o qədir güclü olub ki, həmin planlar baş tutmayıb.

Hələ ötən əsrin 90-ci illərindən başlayaraq dini və etnik qrupları qıçıqlandırmaqla ölkədə dini qarşılurma yaratmağa çoxsaylı cəhdler edilib, amma bu məsələlər dövlət və cəmiyyətin birliliyi fonunda ümummillili Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində yüksək ustalıqla yolu qoyulub.

Azərbaycanda indi bu sahədə vəziyyət sabitdir, ölkə rəhbəri İlham Əliyevin siyasi, mənəvi, milli, dini və mədəni istiqamətlərdə yürütdüyü çoxşaxəli uğurlu strategiya və təcrübə dini və ya etnik qarşılurma üçün indiyədək heç bir əsas yaratmayıb. Əksinə, xalqımız qədimdən gələn ənənələrini yaşatmaqla həm ölkədə

ictimai-siyasi sabitliyin qorunmasına dövlətin siyasetinə dəstək verir, həm də ölkənin bütün vətəndaşlarının respublikanın xoşbəxt geleceyinin qurulmasına öz töhfəsinə verir.

Cəmiyyətimizin inkişafında milli-mənəvi dəyərlərin rolü

Bütün dünyaya məlum olduğu kimi, Azərbaycanda milli və dini tolerantlıq hökm sürür. Heç kim dininə və əqidəsinə, irqinə, cinsinə, etnik, siyasi, sosial mənsubiyətinə görə ayrı-seçkililiyə, təzyiqlərə məruz qalmır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda etnik və dini azadlıq-




Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi

Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu il-i-azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir

Milli-mənəvi dəyərlərə bağlılıq inkişafa mane olurmu?

Bu gün Avropa, Qərb dəyərləri adı altında bəzi beynəlxalq mərkəzler tərəfindən bize süretilə və ardıcıl sırasına dəyərlərin mənəvi tərəfləri



faciadır. Bu mənəvi degradasiyanın Qərb cəmiyyətlərini hansı sosial-mənəvi nəticələrə getirib çıxardığı haqqda çoxsaylı faktlar və elə Qərb tədqiqatçılarının bu mövzuda ciddi əsərləri var.

Əsl inkişaf milli-mənəvi dəyərləri, qədim mədəniyyəti qorumaqla mümkündür, bunun dünyada xeyli nümunələri var. Təkəc mühafizəkar Yaponiyani göstərmək kifayətdir. Yəni, mənəvi dəyərlər, milli mədəniyyət elmi-texniki inkişafa heç cür mane olmur, əksinə, ona təkan verir.

Dövlətimiz də xalqımızın möhtəşəm və qədim mədəniyyəti, mənəvi və milli dəyərləri üzərindən inkişaf siyaseti yürüdür. Ümummillili Heydər Əliyevin formalaşdırıldığı strateji inkişaf konsepsiyası konkret olaraq milli-mənəvi dəyərlər qoruyaqla dünaya integrasiya etməyi özündə ehtiyaç edir. Bu gün həmin siyaset ölkə prezidenti İlham Əliyevin tərəfindən davam etdirilir. Biz bunun nəticələri Azərbaycanın dünyaya multikulturalizm və tolerantlıq nümunəsi kimi göstərilməsindən de görürük.

Milli-mənəvi dəyərlər üzərində inkişaf strategiyası

Prezident İlham Əliyev Regionların 2014-2018-ci illerde sosial-iqtisadi inkişafı Dövlət Programının icrasının 1-ci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bu məsələləri aydın şərh etmişdi.

“Biz milli-mədəni dəyərlərimizi gələcək nəsillər üçün qorunaklıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil de bu ruhda tərbiyə almmalıdır. Çünkü bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu

“qloballaşma” sözü daha az çekilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmak, qoparmaq, o tarixi bağları qırmaq isteyirlər. Budur bunun teməlində dayanan əsas məqsəd.

Əlbətə ki, indi qloballaşma deyəndə bəziləri bunu integrasiya, dünyadan yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasetlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək isteyirlər ki, xalqlar öz köklərindən ayrılmış, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Bax, Azərbaycan bələ inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə six bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də bələ olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, bələ olacaq. Ölkəmizin müstəqil hayatı üçün bu, əsas şərtidir”.

Azərbaycan dünyaya ən uğurlu inkişaf modeli təqdim edir

Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin qorunması bazası üzərində fonunda inkişaf siyaseti ölkə ictimaliyətinin rəyi ilə eynidir. Bu torpaqlarda elmə məlum olan 10 min illik qədim mədəniyyət yaradın və onu yaşadan bir xalqın öz mənəvi dəyərləri üzərində formalasdırıldığı dövlətin güclənməsi və ölkəmizin inkişafı tarixdə heç vaxt olmadığı səviyyəyə çatıb.

Bu gün azərbaycançılıq ideologiyası Heydər Əliyevin görmek istədiyi səviyyəyedək güclənib, bütün dünyadakı azərbaycanlıların qəlbində özüne möhkəm yer tutub. “Kim özünü azərbaycanlı hesab edirse, o azərbaycanlıdır” tezisi sərhəd tanımır, etnik, dini, siyasi, sosial mənsubiyət tanımır. Azərbaycan dövlət və Azərbaycan xalqı öz yolu ilə gedir və dünyada da öz layiqli yerini tutur.

Azərbaycan öz qədim, möhtəşəm milli-mənəvi dəyərləri üzərində öz inkişafını davam etdirir və dövlətimiz dünyaya milli mədəniyyətini müasir elmi-texniki inkişafı bir arada tutan bir Azərbaycan modeli təqdim edir. Azərbaycan bu gün dünyaya bələ numunəni göstərə bilən azsaylı ölkələrdən biridir. Dövlətimiz öz xalqının mənəvi dəyərlərini mühafizə edərək inkişafə nail olması yürüdülen siyasetin nə qədər uğurlu və düzgün olmasını təsdiqləyir.

Elçin



Su çəşənbəsi haqqında nə bilirik?

tin suda başlaması inamı da bu baxımdan formalaşır. Buna görə də sonsuz qadınlar talismanlı sular (aprel damcıları, mağaraların tavannına damcılar və s.) içərək hamile qalacaqlarına inanırlar.

İslam dinində yaradılış inanclarında, dünyada, qədim türklərdə isə yaradılış haqqında dastan ve miflərdə, su ilə bağlı inanclarda su müqəddəs sayılır. Bütün mifoloji mətnlərdə su həyat verən, dirildən, uğur verən, sağlamlıq və xoşbəxtlik gətirən bir inanc olaraq görülür. Çünkü su həyat və canlılığın əsas mənbəyidir.

Real həyatda da su təbətin oyanmasına töhfə verən əsas qüvvədir. Su hər şeyin başlanğıc nöqtəsidir. Yer üzündəki bütün varlıkların əsas səbəbidir. Türk mədəniyyətində suyun müqəddəs sayıldığı Dədə Qorqud hekayelerində de görürür. "Dədə Qorqud"da duaların "Məhəmməd Mustafanın üzü suyu hörmətinə" şəklində bitmesi, Salur Qazanın "Su Allahın üzünü görüb, bu su ilə əlaqə saxlayım" deməsi üm-

dər müxtəlif düşüncəleri özündə ehtiva edir.

İlaxır çəşənbə yazın gelişinə bir hazırlıq kimi başlanılır. Hər çəşənbəde Zərdüst peyğembərdən gəlmış 4 ünsür olur. Bu, su, od, külək-yel və torpaq çəşənbəlidir. Azərbaycan, Hindistan, Əfqanistan, İraq, Pakistan, Derbend, Gürçüstan Suriya və s. ərazilərdə Novruz bayramı qeyd olunur.

Xatırladı ki, ilk çəşənbə Su-dur. Artıq havalar isinmeye başlayır və su çəşənbəsi yalançı çiləədn sonra başlayır. Bununla da insanlar təmizliyə, kənd təsərrüfatına, əkin-biçinə başlayırlar. Novruz bayramı zamanı bir yeni bir həyata başlayır. Ona görə də bu proseslər çox vacibdir.

Bütün bunlarla yanaşı, insanların su çəşənbəsi ilə bağlı müxtəlif adət-ənənələri var. Belə ki, Su çəşənbəsi zamanı insanlar axar suya gedər, oradan su götürüb evlərə cileyərlər. Bununla da ilin su kimi saf olmasını arzulayardılar.

Həmçinin, gənclər və qadınlarla müşələf nəslin nümayəndələri çaya gedər, orada yarışmalar, rəqs-lər, at yarışı, yeyib-içmək və s. bədən sağlığının getirib çıxaran işlər görürdülər. Eyni zamanda, su çəşənbəsi ilə əlaqədar bağlar-hasarlar təmzilənər, evlər təmir edilər, divarlar ağırdılar, dərindən təmizlik kimi qadın işləri başlayırdı.

Bu bayramda xəstə insanlara yardımalar edilirdi. Eyni zamanda, ölenlərin qəbirləri ziyarət olunurdu. Yemeklər hazırlanır, ehsan formasında ehtiyacı olanlara paylanır. Bu, məhz Su çəşənbəsində başlanır. Bütün bunlar böyük bir mədəniyyətdir. İlaxır çəşənbələri xalqımızın həyatında mühüm rol oynayır. Xalq xalq olaraq bütün dünyaya tanıtmaq üçün bunlar vacib amillərdir".

Ayşən Vəli

Baş redaktor:
Bəhruz Quliyev

Ünvanımız:
**Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

"ƏLİNÇƏ" AZƏRBAYCAN XEYRİYYƏ CƏMIYYƏTİNİN ORQANI.

QƏZET 1991-ci IL
YANVARIN 11-DƏN ÇIXIR

Tel: 598-33-90

Faks: 493-11-62

Redaksiyanın mövqeyi
ilə müəllifin mövqeyi
üst-üstə düşməyə biler.

**Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 3600

Su çəşənbəniz mübarək!



gələn məsələlərdir.

Yeni ildə hər şey təzələnərkən təzələnən ilk şeyin suyun olduğu inancı həm də şirin suyun müalicəvi və təmizleyici xüsusiyyəti olduğu inancını doğurmuşdur. Ona görə də Azərbaycanda "Türkçə" kimi təninin xalq təbabətində müalicə usulu kimi şirin sudan da istifadə edilir. Bu müalicə usulu, övladı olmayan qadının başına qırx stəkan su tökmək, qorxanların başına soldan 3, sağdan 3 stəkan su tökmək kimi əməl edilir.

Ümumilikdə Su çəşənbəsi ilə bağlı inanclarə görə, Su çəşənbəsində günəş sübh açılan zaman şüaları əks olunanda su təzə və müqəddəs sayılır. Həmin gün təbətin dörd ünsüründən biri olan su yenilənir. Bu suda çimənlər öz arzu və isteklərinə çatırlar. Su çəşənbəsi ilə bağlı başqa bir inanc da Xızır peyğəmbərin Su çəşənbəsində suya geldiyi və sonra suların axmağa başladığı inancıdır.

Yenilənən dərənin üstündən tullanaraq yorğunluğun, ağırlığın, xəsteliyin su ilə atıldıği inancı və bu inanca uyğun mərasim və ayınlar Azərbaycan türklərində hələ də yaşamaqqdadır və həyata keçirilir. Axır çəşənbə sehəri sübh çağının insanlarının axar suların sahilinə çıxıb suyu salamlaması, soyuq su ilə üzlerini yuması, suyun üstündən tullanması türkərin suya olan inancından irəli

metdə suyun müqəddəs sayıldığı göstericisidir.

Yazıcı-kulturoloq, analitik ekspert Aydin Xan Əbilov: "Azərbaycan milli sivilizasiya tarixində Novruz bayramı, onun mərasimləri, ilaxır çəşənbələrinin rolu çox böyükdür. Tarixdə və günubu gün də Azərbaycan xalqı məhz digər milli-dini məişət bayramları ilə başqa xalqlardan fərqlənir. Bu mərasimlər, sadəcə, ele-bele gün deyil. Onların hər birinin arxasında çox böyük həyat fəlsəfəsi dayanır".

Novruz bayramının tarixi çox qədimdir. Bilirsiniz ki, Midaydan, Zərdüst peyğembərdən əvvəl də bu bayram olub. Daha sonra, Zərdüst peyğembərin zamanında daha geniş və əhatəli işlənilib. Neticədə, böyük bir bilmələr toplusu kimi xalqın ixtiyarına buraxılıb. Burada Novruz və ilaxır çəşənbələr vaxtı xalqımızın kənd təsərrüfatı, əkin-biçin, heyvandarlıq, ilin mövsümü xüsusiyyətləri ilə bağlı bilgilərindən tutmuş ta metbəx, sağlamlıq, yemək, geyim, sosiallaşma və mərhəmetə qə-

Türk dünyasında mühüm mədəni dəyərə sahib olan və YUNESKO-nun Beşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprézentativ Siyahısında Azərbaycanın da daxil olduğu 12 ölkənin ortaq irsi kimi qeyd alınan Novruz bayramı Azərbaycan türkləri arasında coşlu ilə qeyd olunan bayramlardan biridir. Baharın gelişini və təbətin oyanışını təmsil edən, mənşəyi qədim dövrlərə söykənən bu qədim türk ənənəsi, Orta Asiya və xüsusilə Azərbaycan türkləri tərəfindən mifoloji cəhətlərini qoruyub saxlayaraq bütün canlılığı ilə yaşatmağa davam edir. Novruz şənliklərində mühüm yer tutan çəşənbə mərasimlərində Novruzun mifoloji cəhətləri özünü göstərir. Yeniləşmə və yaradılış miflərinin əsas dinamikası olan, köhne türk inanc sisteminde de müqəddəs saylan od, su, hava, torpaq kimi elementlər çəşənbə mərasimlərinin əsasını təşkil edir.

Mədəniyyət bilik və təcrübənin ənənəvi yaddaşdır. Bayramlar həm də ənənəvi bilik və təcrübələrən ibarətdir. Diger tərəfdən, adət-ənənələrin nəticəsi olan bu cür bayramlar qeyd olunan bilik və təcrübə yaddaşının yaradılması, ötürürləməsi, dəyişdirilməsi və geleceyə ötürülməsi üçün fəaliyyət göstərir.

Bayramların əsas dinamikasından biri də "xalq təqvimini ənənəsidi". Novruz təqvim folkloru və ya mədəni hadisə kimi cəmiyyəti müyyəyen dəyərlər əsasında birləşdirir. O, həm də adət-ənənələrin davam etdirilməsinə vasitəçilik etməsi, ənənələrin köklənməsini təmin etməsi, ictimai həyata canlandırıcı təsir göstərməsi ilə də funksionaldır. Novruz xalqın ortaq hiss və düşüncələrini ifadə edən, min illər boyu davam edən türk mədəniyyətinin qorunub saxlanması və yaşadılmasında mühüm yer tutan mövsüm bayramlarından biridir.

Təbiətdəki yeniləşmənin insan tərəfindən ilk dərk edilən cəhəti su, od, torpaq və küləkə başlayan deyişiklikdir. "Od, su, torpaq və külək" bir çox mədəniyyətlərdə yaradılış və yenilənmə miflərinin əsas dina-